

AMERİKA NİYƏ MƏHV OLACAQ?

MÜƏLLİF: OLEQ PLATONOV

ООО «Евро-press»
ООО «Медицина»
ЗАО «Славянский дом книги»
Москва 2003

ISBN 5-8550-095-0

Іздателство
ZFO «Славянскій дом книгі»,
2003

Ліцензія на издателську діяльність
№ 065171 от 14.05.97 г.

Podpisano v pečatъ 20. 02. 2003. Format 84\108/32.

Peчатъ visokая.

Fiz. Peç. l. 19,0. Tiraj 3000 экз. Zakaz № 2300.

Іздателство ZFO «Славянскій дом книгі».
129327, г. Москва, ул. Коминтерна, д. 26

Опечатано в полном соответствии с качеством
предоставленных диапозитивов на издательско-полиграфическом
предприятии «Правда Севера».

163002, г. Архангельск, пр. Новгородский, 32

ŞƏR İMPERİYASININ SONU

Oxucuların diqqətinə rus alimi Oleq Anatoliyeviç Platonovun yeni araşdırmasını təqdim edirik. Qərbin Rusiyaya qarşı təxribatçı fəaliyyətini təqdim edən, bu fəaliyyətin qızıışdırıcısına – Amerika birləşmiş ştatlarına müraciət etməyə bilməzdi. Sanballı elmi mənbələr əsasında O.A.Platonov belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Çap olunan əsər oxucuları O.A.Platonovun dəlilləri və qənaətləri ilə tanış edir.

ÖN SÖZ

Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanları da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə'nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə'yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq.

Amerika nə dövlət, nə də millət deyil. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin müvəqqəti məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən – milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur. Onların hamısı üçün

ümumi olan istehlak və varlanma ehtirası, bəşəriyyət qarşısında ortaq cinayətlərinə görə məs'uliyyətdən kortəbii qorxu hissi birləşdirir. Belə bir konqlomerat tarixin yalnız qısa bir dönəmlərində mövcud ola bilər və tarixdən də göründüyü kimi elə ilk ciddi çətinliklərdən sonra parçalanır. Amerika hələ belə çətinliklərlə ciddi şəkildə üzləşməyib, lakin artıq onlarla üz-üzədir.

Mən uzun müddət Amerikanın tarixi və iqtisadiyyatını tədqiq etmişəm, bu ölkəyə həsr olunmuş namizədlik və doktorluq dissertasiyaları yazmışam. Amerikanın tədqiqi ilə çox məşğul olduqca, onun bütün dünya üçün nəhəng təhlükə olduğunu daha dərindən dərk edirdim. Əvvəllər elmi fərziyyə kimi qəbul etdiklərim bu ölkəyə etdiyim dörd elmi səyahət zamanı (1995-1997) öz təsdiqini tapdı. Bu ölkədə keçirdiyim 7 ay ərzində onun ərazisinin böyük hissəsindən keçib getdim, şərq və qərb sahilboyunun 12 ştatında, cənubda, şimalda və mərkəzdə oldum. Onlarla şəhər və qəsəbələrdə ən müxtəlif adamlarla yüzlərlə görüşlərim oldu. ABŞ-də səyahətlərim zamanı fermerlər, fəhlələr, hüquqşünaslar, mə'murlar, artistlər, musiqiçilər, sərgərdanlar, polislər, ruhanilər, masonlar, partiya funksionerləri, vətənpərvər təşkilatların üzvləri, ravvinlər, fahişələr, satanistlər, sodomistlər, ictimai xadimlər və b. ilə görüşdüm. Benzindoldurma məntəqələrində, restoranlarda, teatrda, kitabxanada, polis bölməsində, hinduların rezervasiyalarında, mason lojalarında və i.a. yerlərdə görüşlərimin hər biri

Amerikanın bir zərrəciyi idi və ölkənin siması məhz onlardan formalaşırdı.

ABŞ-IN ŞƏR İMPERİYASI KİMİ TƏŞƏKKÜLÜ

Amerika birləşmiş ştatları yəhudi-mason sivilizasiyasının epsinteri kimi təşəkkül tapıb. Bu ölkə, əsasən yəhudi elementlərinin axını ilə formalaşmış və V.Zombartın dediyi kimi, «yəhudi ruhunun şüalanmasının nəticəsi olmuşdur.»¹ Yəhudi-mason sivilizasiyasına xas olan bütün şəx, qəddarlıq, pozğunluq və əxlaqsızlıq ABŞ tarixində ən dolğun və ardıcıl təcəssümünü tapmışdır.

1905-ci ildə ABŞ prezidenti Ruzvelt burada yəhudilərin məskunlaşmalarının 250 illiyilə əlaqədar yəhudilərə təbrik məktubu ilə müraciət etmişdi. Yəhudilərin Birləşmiş ştatlar qarşısındakı xidmətlərini təsvir edərkən o, açıq şəkildə bildirirdi: «Yəhudilər ölkənin yaradılmasında yardımçı oldular.» Eks-prezident Qrover Klivlend isə elə bu münasibətlə demişdir: «Amerika xalqını təşkil edən millətlərdən çox az bir qismi, bəlkə də heç bir müasir amerikaçılığın inkişafına yəhudi milləti qədər böyük bilavasitə və dolaylı tə'sir göstərməyib».²

Bir dövlət kimi ABŞ quldarlıq və zəncilərin amansız istimarı üzərində təşəkkül tapıb. Amerika milləti bu ölkənin həqiqi sahibləri olan 100 milyondan artıq hindunun canı, qanı, torpaqları və əmlakı üzərində bərqərarıdır. Yəhudi-mason mətbuatı indi də hamıya təlqin etməyə çalışır ki, guya Amerika ağ kolonistlər tərəfindən mənimsənilib. Əslində isə torpaqların böyük

əksəriyyəti onlardan çox əvvəl hinduların özləri tərəfindən becərilirdi. Ağlar isə öz rifahlarını on milyonlarla hindu və zəncilərin qanı və iztirabları üzərində quran işğalçılar, qarətçilər və quldarlar kimi çıxış edirdilər.

Amerikada qul alverinin təməlini elə X. Kolumbun özü qoydu. Onun Q. Sañes başda olmaqla 5 yəhudi silahdaşı (maranlar) 500 hindu tutmaq və onları Sevilyada qul kimi satmağı təklif etdilər. Həyata keçirilən bu təklifdən Kolumb özü bir fayda görməsə də, maronlar xeyli qazanc əldə etdilər və bununla da Amerikada qul alveri erasının əsasını qoydular.³ Hindularla «ticarətə» başlayan ilk yəhudilər – X. Levi və N. Lo Nyuportda spirt zavodu inşa etdilər və yerli hindu əhalisini sərxoşluğa qurşandırdılar.⁴ Qısa müddət ərzində Nyuport çevrəsində spirt istehsal edən daha 22 kiçik zavod tikildi. Onlar hamısı yəhudilərə məxsus idi.⁵ «Odlu su» və birbaşa qətlər (bütöv kəndlər qılıncdan keçirilirdi) sayəsində Nyuportun 100 km. radiusunda Amerikanın yerli əhalisi olan hindulardan əsər-əlamət qalmadı. Yəhudilərin «odlu su» alveri genişlənməkdə idi. 17-ci əsrin sonu – 18-ci əsrin əvvəllərində yəhudilərin spirt zavodlarının gücü, əsasən, qul alverinə yönəldilmişdi. Təsadüfə deyil ki, məhz Nyuport qul alveri mərkəzinə çevrildi. Müasirləri onu məhz elə bu cür də adlandırıdılar - «Yəhudi Nyuportu – beynəlxalq qul alveri mərkəzi».⁶ Nyuportda yəhudilərə qul daşıyan 300 gəmi məxsus idi.⁷ Vaşinqtondakı Karnevi institutunun arxiv sənədlərinə görə, qul alverçilərinin $\frac{3}{4}$ hissəsi, əsasən,

Nyuportda yaşayan yəhudilər idi.⁸ Bu cinayətkar peşə ilə yarım əsrə yaxın müddət ərzində (1726-1774) məşğul olmuş ən məşhur yəhudi qul alverçisi Aron Lopets qul alverinin yarısına nəzarət edirdi. A.Lopets dövründə Nyuport tərkibi 90% yəhudilərdən ibarət olan ilk mason lojasının yarandığı yer oldu. 20 ildən sonra isə yalnız yəhudilərdən ibarət olan Çar David lojası da burada yarandı.

ABŞ ərazisində daha bir qul alveri mərkəzi cənubi karolinadakı Çarlstoun oldu. Yəhudi iş adamları burada da çoxlu spirt zavodları inşa etdilər. Həmin zavodların məhsulu Afrikaya göndərilir və orada qullarla dəyişdirilirdi. Bu mübadilə nəticəsində əldə edilən qullar təkcə ABŞ-a deyil, yəhudilərin cənubdakı plantasiyalarına da göndərilirdilər. Burada Rotşildlə sıx əlaqələri olan Ayrger və Seyller adlı iki yəhudi «Asiyento» quldarlıq agentliyi də açmışdılar.⁹ Aron Lopets tipli yəhudilər üçün afrikalılar vəhşi heyvanlar, yaxud qara mal kimi bir şey idi. Məsələn, 18-ci əsrdə yəhudilərin qul alveri sistemi aşağıdakı şəkildə idi:

1. Afrika ərazisində qul alverçilərinin fabriyaları yaradılır və bunlar zənciləri istənilən yolla (zor gücünə, aldatmaqla, sərxoş etməklə) ələ keçirərək, buxova və ya qandala salırdılar.

2. ABŞ-dan spirtlə dolu gələn gəmilərdəki «odlu su» boşaldıqdan sonra biçarə zənciləri gəmi ambarlarına doldururlar, yeməyi və suyu isə adam keçə bilməyən kiçik dəliklərdən ötürürdülər. Amerikaya yollanmazdan əvvəl kapitanlar dileq-qul alverçiləri ilə hesablaşırdılar – hər bir zənci üçün su qatılmış 40 letir

spirt (əsasən, rom şəklində), yaxud 40 kq barıt, ya ad 18-20 dollar pul verilir.

3. Qul daşıyan gəmilər ABŞ-a gəlir və burada zəncilər pərakəndə satış şəbəkəsi vasitəsilə bütün ölkə ərazisində satılırdı. Bir qulun qiyməti 2000 dollara qədər çatırdı. Artıq 18-ci əsrin axırlarında ABŞ-ın şərq ştatlarının hər səkkizinci sakini qul-zəncidən ibarət idi.

Yəhudi qul alverçiləri zəncilərin o dövr üçün çox yüksək olan qiymətini onların Afrikadan ABŞ-a gəlib çatanaqədək çox qırılmaları ilə əsaslandırır. Həqiqətən də, tarixi mənbələrin məlumatlarına görə, hər on zəncidən ABŞ sahillərinə yalnız bir nəfər sağ gəlib çıxırdı. Yalnız 1381-1774-cü illər ərzində Afrikadan ABŞ-a 1 milyona yaxın zənci göndərilmiş, 9 milyondan artıq zənci isə yolda ölmüşdü.¹⁰ Bu əməliyyatlardan yəhudi qul alverçiləri 18-ci əsrin ortaları üçün astronomik olan gəlir əldə etmişdilər - ən azı iki milyard dollar. Bu gəlir yəhudi iqtisadi kapitalın möhkəmlənməsinə xidmət göstərmişdi.

Avropalı kolonistlərin şimalı Amerikanı mənimsəməyə başladıkları 17-ci əsrdə bu ərazilərdə çoxsaylı hindu tayfaları yaşayırdı. İşğalçılar hinduların sahiblik hüquqları və tayfa mənafeleəri ilə tamamilə hesablaşmırdılar və demək olar ki, ilk gündən onlarla ucdantutma qırğınlarına yönəldilmiş müharibələrə başlamışdılar. Əlbəttə, ox-yayla silahlanmış hindular işğalçılara layiqli müqavimət göstərə bilmirdilər. Silahlı toqquşmalarda öldürölən hər işğalçının əvəzinə onlarla hindu öldürölürdü. Bu yolla kişiləri qıran işğalçılar qocalar, qadınlar və uşaqların qaldığı hindu

düşərgələrinə basqın edir və onları amansızcasına qırırdılar. Silah gücünə məhv edə bilmədikləri hindu tayfalarını hiylə və məkr vasitəsilə qırırdılar. Bu yolda ən geniş yayılmış üsullar hindulara qara çiçək¹¹, yaxud başqa dəhşətli xəstəliklər yoluxdurulmuş yorğançaların, həmçinin zəhərli arağın satılması idi.

Hindulara məxsus torpaqları ələ keçirən işğalçılar yerli əhalinin özünü əcnəbi e'lan etdi. ABŞ qanunlarına görə (1924-cü ilədək qüvvədə olub), hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir hüquqa malik deyildilər.

Bir neçə səciyyəvi nümunə göstərək.

Çoxsaylı hindu tayfalarından biri – çiroki tayfası 17-ci əsrin sonunadək indiki Vircinya, hər iki Karolina, Alabama, Corciya ştatlarının ərazisində yaşayaraq, dağlarla dəniz arasında geniş bir zolağı tuturdu. 1721-ci ildən sonra işğalçılar bu xalqı tədricən sıxışdırmağa başladılar, onun torpaqlarını ələ keçirdilər və bu tayfa üçün kiçik bir ərazi saxladılar.

1791-ci ildə ABŞ hökuməti bu xalqa soyğunçu bir müqavilə sırmaqla onu öz tarixi ərazisinin böyük bir hissəsindən məhrum etdi. Çirokilərin qalan əraziləri guya ki, toxunulmaz e'lan edildi. Lakin 35 ildən sonra işğalçı siyasətə yenidən və daha sərt şəkildə rəvac verildi. ABŞ hərbi nazirliyi nəzdində hinduların işləri üzrə idarə yaradıldı. Hinduların hərbi nazirinə tabe olmaları federal hökumətin hindularla mübarizələri davam etdirmək planlarını gizlətmək fikrində

olmadığından xəbər verirdi. ABŞ hökuməti hindu tayfalarını zor gücünə uzaq qərbin o zamanlar boş çöllüklərdən ibarət olan ərazilərinə köçürtdürürdü. Zorla köçürtdürməyə ABŞ-ın cənub şərqində beş böyük tayfa, o cümlədən Çirokeilər də mə'ruz qaldı. Köçürdülmə ABŞ silahlı qüvvələrinin qoşun əməliyyatı şəklində həyata keçirilir və dəhşətli zorakılıq, kütləvi qırğınlar və özbaşnalıqlarla müşayiət edilirdi. Hərbi soyğunçular hinduların əmlakını qarət edir, mal-qaranı ələ keçirirdilər.

ABŞ-ın «demokratik» hökuməti ölümə hədələyərək hindu tayfalarının nümayəndələrini zorla bir yerə yığıb, onlarla torpağın satılması barədə könüllü müqavilə imzalayırdı. Belə ki, 17000 çirokidən 400 nəfərinin zor gücünə «ümumtayfa» toplantısına cəlb edən işğalçılar onları müqavilə imzalamağa məcbur etdilər və bu müqavilə tezliklə ABŞ konqresi tərəfindən ratifikasiya olundu. Bu yolla çirokinlərin əlindən 7 milyon akr əkin üçün yararlı torpaq alındı. Bütün çirokiləri bir yerə yığan qoşunlar onları Missisipidəki yeni ayrılmış «hindu» ərazilərinə köçürtdülər. Bu əməliyyat zamanı yola çıxan 17000 çirokidən 4000-i qırıldı. Bir qədər sonra isə bu ərazilər də çirokilərin əlindən alındı. Ümumiyyətlə, çirokiləri 81,2 mln. Ha. torpaqdan məhrum etdilər. ABŞ-ın cənub şərqində yaşayan çikasava, çoktava, krik, seminal tayfaları da Missisipidən o tərəfə sürgün edildilər. Hindulara qarşı dəhşətli dərəcədə amansız əməliyyatları ilə məşhurlaşan Amerika generalı Cekson 1818-ci ildə

Florida da seminolların, ən azı, üçdə bir hissəsini qırmışdı.

Lakin qısa bir müddətdən sonra ağ işğalçılar Missisipinin o tayındakı əraziləri mənimsəməyə yollandılar. Bu işdə yəhudilərin ticarət faktoriyaları dəhşətli rol oynadı.

Bu torpaqların müstəmləkələşdirilməsinin nə şəkildə həyata keçirilməsindən danışarkən Zombart yazırdı: «Dözümlü kişi və qadınlardan ibarət bir qrup, məsələn, 20 ailə yeni həyata başlamaq üçün tənha çöllüklərə üz tuturdu. Bunlardan 19-u kotan və oraqla təhciz olunmuşdu. Onlar meşələri qırmaq, çölləri şumlamaq və öz əllərinin zəhməti ilə dolanmaq niyyəti ilə yola çıxırdılar. 20-ci ailə isə kiçik dükan açır, ticarət, bə'zən hətta səyyar ticarət vasitəsilə məsləkdaşlarına torpağın yetirmədiyi zəruri istehlak malları ilə təhciz edirdi. Bir qədər sonra bu ailə digər on doqquz ailənin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışını da öz üzərinə götürürdü.

Bu ailə nağd pula digərlərindən daha əvvəl yiyələndiyindən lazım gəldikdə, borc da verə bilirdi. Əksər hallarda onların işlədikləri dükanlarla birlikdə torpaq kredit bankına bənzər bir qurum, bə'zən isə həm də torpaq satışı agentliyi və bu qəbildən olan digər təşkilatlar yerləşirdi. Beləliklə, həmin 20-ci ailənin fəaliyyəti sayəsində şimali Amerika kəndlisi avropanın pul və kredit təsərrüfatı ilə təmasa girməyə başladı. Bütün istehsal münasibətləri lap əvvəldən ən müasir əsaslar üzərində formalaşırdı. Müstəmləkələşdirilmənin elə ilk gündən Amerikanın

xalq təsərrüfatının kapitalizm ruhu və kapitalist təşkilatlanma elementlərini ehtiva etdiyini demək olar. Həmin ilk zərrəciklər hər tərəfi bürüyən təşkilatlara çevrildilər. Bəs amerika kapitalist möhürünü vuran kim oldu? Hər kənddəki 20-ci ailə!

Həmin 20-ci ailənin hər dəfə köçənlər dəstəsinə qoşulan, yaxud onlar məskunlaşan kimi gəlib yanlarında yerləşən yəhudi ailəsi olduğunu xüsusi olaraq qeyd etməyə, zənnimcə ehtiyac yoxdur.¹²

Yəhudi faktoriyalarında hindulardan artıq və ya silah əvəzinə xəz alan alverçilər (əsasən, yəhudilər) həmin hindulara istismar obyektı kimi baxır, başqa faktoriyaların nümayəndələrinə «öz hinduları» ilə ticarət etməyə icazə verirdilər. Bu tələbə tabe olmayan hinduları ağların necə cəzalandırıqlarını aşağıdakı nümunədən görəcəyik. Bir dəfə Missuridə başqa faktoriyanın nümayəndələri peyda oldular və xəz dəriləri daha yüksək qiymətə almağa başladılar. Belə olan halda köhnə faktoriyanın alverçiləri tabe olmayan hinduları cəzalandırmaq qərarına gəlirlər. 1837-ci ildə Fort-yunion faktoriyasına gəmi ilə çiçək xəstəliyinə tutulmuş adam göndərdilər, faktoriyanın qabaqcadan xəbərdar edilmiş müdiri isə rəqiblərə xəz satmış 500 ən yaxşı ovçunu ora dəvət edir. Faktoriyada dəvət olunanların hamısına xəstənin qanından köçürürlər. Heç bir ay da keçmir ki, bütün tayfa çiçək xəstəliyinə tutulur. Fort-makkenzi faktoriyasının hinduların xəstəliyə tutulmuş kəndlərindən birində olmuş müdirinin hekayəsi bizə gəlib çatıb. İnfeksiyanın necə yayıldığını görmək üçün kəndə gələndə hindu çadırları

arasında yüzlərlə meyid olduğunu görür. Yalnız sağ qalan iki hindu qadın ölənlərə ağı oxuyur. Cani alverçilər bu yolla təkcə hinduları öldürmədilər, onlar həm də bundan faydalandılar və qazanc əldə etdilər - ölənlərin əynindən seçmə bizon dərisindən tikilmiş paltarlar çıxarılaraq, şəhərlərdəki dükanlara göndərilirdi. ABŞ silahlı qüvvələri hinduların kütləvi qırğınları əsasında inkişaf edir və püxtələşirdi. Ağ dərili müstəmləkəçilər imkan tapan kimi hindulara hücum edir onları vəhşicəsinə qırırdılar. Bu soyqırımın qeyri-rəsmi şüarı belə səslənirdi: «Amerikanı hindulardan tamamilə təmizləmək!».

1864-cü ildə mayor Çayvintonun dəstəsi Çeyenlərin qəsəbəsinə xaincəsinə basqın etdi və ordakıların hamısını qırdı. Amerika əsgərləri hətta qadınlarla uşaqların da skalplərini (başın dərisi) çıxarırdılar. Bir neçə ildən sonra Uoşit çayı vadisində general C.Kasterin təşəbbüsü ilə həyata keçirilən başqa bir xaincəsinə basqın Çeyenlərin məhvini başa çatdırdı.

1862-ci ildə ABŞ hökuməti qərbin, yəni hindu torpaqlarının məskunlaşdırılması barədə qanun qəbul etdi. Ağdəriləri hindularla müharibəyə sövq etmək üçün hər bir müstəmləkəçiyə 160 akr yaxşı torpaq payının daimi mülkiyyətə veriləcəyi və'd edildi. Bu torpaqların sahibləri olan hindular isə qanundan kənar e'lan edildilər. 1860-cı illərin axırına qədər bütün ölkədə hinduların kütləvi tə'qib və qırğınları baş alıb gedirdi. Kaliforniyada məskunlaşan ilk kolonistlərdən birinin məktubu qalib: «...Mən Qudla hindular haqında tez-tez mübahisə edirdim. Qud belə hesab edirdi ki,

qadınlarla kişiləri öldürmək, gənc hindu qızlarını isə saxlamaq lazımdır. Mənə isə aydın idi ki, biz qızları da öldürməliyik.»

ABŞ-ın bir çox ştatlarının hakimiyyət orqanları öldürülmüş hinduların skalpları üçün pul ödəyirdilər. Bu yolla Amerika əsgərləri rəislərinə hesabat verirdilər. İndiyədək də Amerika muzeylərində külli miqdarda skalp saxlanmaqdadır.

1871-ci ildə ABŞ konqresi hindu rezervasiyaları haqqında qanunu ratifikasiya etdi. Xalqları vətənlərdən köçürdən Misir fir'onlarının cinayətlərindən də dəhşətli olan bu qanun hinduların kütləvi qəətini rəsmiləşdirdi, ölkənin həqiqi sahiblərini xırda federal mə'murların istibdadına tabe edilmiş hüquqsuz qullara çevirdi.

Qanunun qəbulundan bir il sonra hinduların işləri üzrə federal vəkil ABŞ-ın hindulara yönəlmiş dövlət siyasətini aşağıdakı kimi səciyyələndirirdi:

«Düzgün dərk etmək lazımdır ki, sivil dövlətin vəhşilərlə münasibətlərində millətlərin şərəfi məsələsi ortalığa çıxa bilməz. Vəhşi adamlarla vəhşi heyvanlarla davranıldığı kimi davranmaq lazımdır. Bu o deməkdir ki, onlarla vəziyyətin tələb etdiyi şəkildə davranmaq zəruridir: vuruşmaq, məğlub etmək, yaxud da əksinə qaçaraq əllərindən qurtarmaq. Hindunu özünü rezervasiyada nə dərəcədə yaxşı və onun hindulardan kənara isə nə dərəcədə pis idarə etməsini hökumət müəyyənləşdirməlidir. Özlərini pis aparanları isə dərhal cəzalandırmaq, yaxud məhv etmək lazımdır...»

Tamamilə aydındır ki, ABŞ-ın hindulara yönəlmiş dövlət siyasəti yəhudilərin qoylara (akumlara, nöhrilərə və b.) olan və kökü Talmuddan gələn modelin təkrarıdır. Fanatik yəhudilər də olduğu kimi burada da insanlara heyvani münasibət, dəhşətli qəddarlıq və özbaşınalıq səciyyəvidir.

Hinduların torpaqlarına və əmlaklarına sahibsiz, yiyəsiz əmlak kimi yanaşılması da Talmudun təməl normalarından birinin təcəssümüdür – yəhudi olmayanların əmlakı «azad göl» kimi nəzərdən keçirilir. ABŞ-ın bu prinsipini əldə rəhbər tutan yəhudimason hökuməti 1899-cu ildə yaxın keçmişlərdə əbədi olaraq hindulara bəxş edilmiş torpaqların yenidən qarət olunmasına qərar verdi. Rusiyadakı bolşeviklər kimi, Amerika hökuməti də hinduların torpaqlarını təkrar müsadirə etmək qərarına gəldi. «Qaçış» adlandırılan ümumiamerika tədbiri həyata keçirildi.

ABŞ hökumətinin müraciətində deyilirdi: «Pulsuz torpaq almaq istəyən istənilən ağdərili amerika vətəndaşı 1899-cu il aprelin 22-də qabaqcadan müəyyənləşdirilən xəttin yanına gəlməlidir. Həmin gün səhər saat 8-dən start signalı veriləcək. Qaçışın Hər bir iştirakçısı digər iştirakçılardan əvvəl çatdığı torpaq sahəsini pulsuz alacaq. Ən sür'ətlilər hamıdan çox qazanacaqlar! Hinduların hesabına varlanmaq arzusunda olan minlərlə ağdərili bu «qaçışlarda» iştirak etdi. Hər iştirakçı əlində bir parça ağ kətan tutmuşdu. Hələ tutulmayan hindu torpağına öz kətan parçasını birinci sancan şəxs onun sahibi olurdu. «Talmud»dan gələn ruh Amerika torpağında bu şəkildə zəfər çaldı.

ABŞ-a öz iqtisadiyyatını uğurla inkişaf etdirmək imkanı verən ilkin kapital yığımı qul alveri, qulların istismarı, hinduların əmlaklarının və ərazilərinin talanı sayəsində həyata keçirildi. Öz zəhməti sayəsində torpaqlara sahib olan Amerika kolonistləri haqqında hekayə də elə Amerika demokratiyası haqqında hekayə kimi əfsanədən başqa bir şey deyil. Torpaqların böyük hissəsi ağdərililər deyil, hinduların özləri tərəfindən məskunlaşdırılmışdı. Ağdərili müstəmləkəçilərin sıfırdan başladıkları ərazilərdə isə əsas işi qullar görürdülər.

Ağdərili işğalçılar hinduların öz mə'nəvi-əxlaqi səviyyəsinə görə yəhudi-talmud mədəniyyətindən xeyli yüksək olan və xristian dünyagörüşlərinə yaxınlaşan mədəniyyətlərini məhv etdilər. Şimali Amerikanın ağdərili işğalçılarına xas olan qeyri-normal qəddarlıq və acgözlük hindular üçün tamamilə yabançı idi. Alyaska və Kaliforniyadakı rus pravoslav keşişləri də Amerikanın ağdərili işğalçılarına həmişə elə həmin mövqelərdən nəzərdən keçirir, yəhudi-mason sivilizasiyası nümayəndələrinin quldurluq «şücaətlərini» cəsarətlə ifşa edirdilər. Həqiqi pravoslavlıq həmişə hinduları qəddar özbaşınalıqdan və onların əmlakının qarət edilməsindən qorumuşdu. 19-cu əsrədək Rusiyaya məxsus olmuş Amerika torpaqlarında hindular tam mühafizə olunmuşlar. Üstəlik, onlardan bir çoxu pravoslavlığı qəbul etməklə öz mədəniyyətlərini də qoruyub saxlamağa nail olmuşlar.

ABŞ YƏHUDİ-MASON RUHUNUN KRİSTALLAŞMASI

Yəhudi-mason sivilizasiyasının avanqardı və episentri Amerika birləşmiş ştatları idi. ABŞ-ın siyasi təşkilatlanmasının təməlini qədim İudeyanın təşkili prinsipi təşkil etdi. Yəhudilər Misirdən Fələstinə qayıtdıqdan sonra onun ərazisi 12 hissəyə bölündü və püşkatma yolu ilə İsrailin 12 şəcərəsinə verildi. Hər bir hissə yerli elita tərəfindən öz qanun və ənənələri əsasında idarə edilirdi və ümumi Sinedriona tabe olmurdu. ABŞ-ın əsasını qoyanlar da (onların demək olar ki, hamısı yəhudilərdən ibarət olan mason lojalarının üzvi idi) bu prinsipdən yararlandılar. Öz yerli qanun və ənənələri olan 13 ştat birləşdirildi. Lakin onların hamısı vahid federal mərkəzə tabe edilirdi. Həmin mərkəz isə ABŞ-ın yarandığı ilk gündən masonlar tərəfindən formalaşdırılmışdı və onların tam nəzarəti altında idi.

Birləşmiş ştatların demək olar ki, bütün mason lojalarında mason geyimində olan millət atalarının şəkilləri və xüsusi olaraq da ən ali mason fərqlənmə nişanlarının tam dəstini taxmış ilk ABŞ prezidenti C.Vaşinqtonun portireti asılmışdı.¹³

Bir dövlət kimi ABŞ-ın yaradılmasına dair ilk layihəni 1747-ci ildə Amerika masonluğunun banisi və başçısı B.Franklin işləyib hazırlamışdı.¹⁴ Yüksək vəzifəli bu mason bütün ömrü boyu yəhudi dairələri ilə bağlı olmuşdu və özünü yəhudi kapitalının «nökəri» sayırdı. Onun «pul – sikkələnmiş azadlıqdır» qanadlı ifadəsi azadlığın nəyin bahasına olursa-olsun pula

yyəlməkdən ibarət olmasına dair amerikasayağı, daha dəqiq desək, yəhudi mason anlanının özünəməxsus simvoluna çevrildi. B. Franklinin və digər millət atalarının tamahkarlığa açıq-aşkar sitayışı bir-başə ona dəlalət edir ki, elə ilk andan bu dövlətin təməlini xristian deyil, yəhudi-talmudi prinsipləri təşkil etmişdir.

ABŞ-ın yaradılmasının təməlini qoyan deklarasiyanı bir çox masonlar, o cümlədən də artıq adını çəkdiyim amerikanın ilk masonu B.Franklin də imzalamışdı.¹⁵

ABŞ konstitusiyası – bəşər tarixində ən riyakar hüquqi sənət də yəhudi mason ideologiyasının törəməsidir. Azadlıq və demokratiyanı bəyan edən bu konstitusiya amerikalılara bu ölkənin yerli əhalisi olan hinduların hüquqi vətəndaşlıqdan məhrum etmək imkanı verir (onlar vətəndaşlıq hüququn yalnız 20-ci əsrdə əldə etdilər). Demək olar ki, 100 il quldarlığa və qul alverinə dəstək olur. Ölkə əhalisinin böyük əksəriyyətini (hindularla zənciləri) seçki hüququndan məhrum edir. Varlıların kasıblara münasibətdə ağılasıgmaz özbaşınalıq və qanunsuzluqlarına rəvac verirdi. 1857-ci ildə ABŞ ali məhkəməsi qul alverini konstitusiyaya müvafiqliyi barədə aşağıdakı qərarı vermişdi: Hazırda qullar üzərində sahibkarlıq hüququ konstitusiyada aydın və konkret şəkildə təsdiq olunmuşdu. Adi əmtəə və ya əmlak alqı-satqısı kimi vətəndaşların qul alveri hüququ da hər bir ştatda təsbit edilmişdi. Konqresə verilən yeganə səlahiyyət mülkiyyət sahibinin hüquqlarının qorunması vəzifəsilə bağlıdır.¹⁶

Yalnız 1870-ci ildə konstitusiyaya edilən əlavə zəncilərin seçmək hüququndan məhrum olunmasını qadağan etdi. Belə bir konstitusiyanın tərtib və qəbul edən konvertin bütün rəhbərləri və iştirakçılarının da təxminən üçdə bir hissəsi masonlar idi.¹⁷ ABŞ-ın təməl dövlət sənədlərinin və ideologiyasını formalaşdırılmasında qatı mövhumatçı illüminat mason ordeni həlledici rol oynadı.

Amerikada bu ordeni «Fi-Beta-Kappa» adlandırırlar - «qoy fəlsəfə həyatın təməli olsun» ifadəsinin yunanca deyilişinin baş hərflərinə görə. Bu orden Amerika torpağında 1776-cı ildə meydana çıxdı. Onun yaradılmasını isə, sonralar ABŞ prezidenti olmuş T. Cefersonun adı ilə bağlayırlar.¹⁸ «Fi-Beta-Kappa»-nın 19-cu əsrdə yaşamış bir təhqiqatçısı qeyd edir ki: Bu gizli satanist təşkilatı cəmiyyət, onun mülki və dini insitutları üçün böyük təhlükədir.¹⁹ İlk ABŞ prezidenti C. Vaşinqtonun dünya görüşü də illuminatçılıq ideologiyasından qidalanırdı. O, dostu pastor Q. V. Snayderə məktubunda e'tiraf edirdi: «İlluminatların doktrinalarının və yakobin prinsiplərinin guya ki, ABŞ-da yayıldığına şübhə etmək niyyətində olmamışam. Əksinə, heç kim bu faktdan mənim qədər məmnun ola bilməz.» (C. Vaşinqtonun məktubları, 1941-ci il nəşri).

Mason tarixçisinin qeyd etdiyi kimi: «İndinin özündə də Amerika masonları «millət-ataları» ilə fəxr edirlər və bir çox masonlar 1776-cı il deklarasiyasının təməl prinsiplərinin mason səciyyəli olduğunu vurğulayırlar.»²⁰

Yüksək mənsəbli 33 mason H. Klausenin qeyd etdiyi kimi, masonlar Amerika millətini formalaşdırdılar. Şübhəsiz, o bu fikrində haqlıdır. ABŞ-ın bütün siyasi və sosial sistemi mason lojalarının yəhudi-talmudi ideologiyası əsasında təşəkkül tapmışdır. Həmin ideologiya isə qəddarlıq, tamahkarlıq, riyakarlıq, özünün xüsusi missiyasına inam, bu dəhşətli sistemi qəbul etməyən adamlara qarşı təkəbbür aşıluyırdı.

ABŞ dövlət maşınının quraşdırılmasına başlayan əsas masonlar – C. Vaşinqton və B. Franklin bu işə lojalardakı «qardaşlarını» və yəhudi işbazları da cəlb etdilər (əksər hallarda bunlar elə eyni adamlar idi). ABŞ-ın ilk xarici işlər naziri (katibi) Nyu-York ştatının mö'təbər üzvü (ali ustası) Robert Levinqston oldu.²¹ Bu dövlət xadimi ABŞ xarici işlər idarəsinin rəhbərliyini yalnız masonlardan formalaşdırmaqla həmin idarənin möhkəm mason təməlini qoydu. Yüksək rütbəli başqa iki mason – Robert Morris və Aleksandr Hamilton elə həmin əsaslarla dövlət maliyyə və vergi sisteminin təməlini qoydular və bu sistemlə şəxsi zənginləşmə mənbəyinə çevrildilər. Mason lojasına şəxsən qəbul etdiyi Morrisi C. Vaşinqton ABŞ-ın maliyyə naziri (superintendent) təyin etdi.

1782-ci ildə Vaşinqtonla Morrisin təşəbbüsü ilə ABŞ-ın ilk dövlət bankı yaradıldı. Bankın aksiyalarının əsas sahibləri isə aparıcı simaları – Franklin, Cefferson, Hamilton, Monra və Cey oldular.²² ABŞ-ın ilk ali hakimi bu nəzərdə ömrünün sonuna (1835) qədər qulluq edən mason Con Marşall oldu. Bu vəzifəni tutduğu onilliklər ərzində Marşall ABŞ-da mason

hüququnun təməlini qoydu və onu ədalət və sağlam fikir üzərində istehzaya çevirdi.

Qanunlar azadlıq və demokratiyanı bəyan etsələr də, hüquqi baxımdan Amerika vətəndaşlarının bir qismini əşyaya (zəncilər), digər qismini isə əcnəbilərə (hindular) çevirdi. Masonsayağı Femida hinduların və zəncilərin soyqırımını və təhqirlər barədə şikayətlərini tamamilə qulaqardına vururdu. C. Marşallın vəzifədə olduğu dövr ərzində bir neçə milyon hindu məhv edilib, onların ərazisi və əmlakı isə ağdərili işğalçılar tərəfindən talan olunub.

Mason mənbələrinin mə'lumatlarına görə, sonradan ABŞ-nın paytaxtına çevrilən federal şəhər Vaşinqtonu Ceyms Hobanın başçılıq etdiyi mason me'marları inşa etmişlər. 1 №-li mason lojasının birinci ustası olan C. Hobanı 1792-ci ildə şəxsən Vaşinqton baş me'mar tə'yin etmişdi.²³

Şəhər demək olar ki, boş yerdə inşa edildiyindən, mason me'marları nəhəng imkanlara malik idi. Layihəni hazırlayarkən onlar mason fiqura ayinlərinin fiqur və nişanlarından istifadə edirdilər.

Yəhudi-mason sivilizasiyasının gələcək paytaxtının əsas me'marlıq dominantları prezident sarayı («Ağ ev» adını alan bu tikilini Hovan özü tikdirdi), mason templi (ilk əvvəllər Süleymanın mə'bədi şəklində nəzərdə tutulurdu) və masonların memorialı (sonralar-mason T. Ceffersonun xatirə abidəsi) oldu. Vaşinqtonun planına nəzər saldıqda, mason simvolikası fiqurları aşkar şəkildə nəzərə çarpır.²⁴ Ağ evdən və mason memorialından keçən xətlər mason templində kəşişir

və sirkur şəkli əmələ gətirir. Yuxarıdan baxarkən azad daş yonanların–masonların əsas işarələri–bucaqlar, sirkurlar, pentaqramlar və s. yaxşı görünür. Hovan ağ evin yuxarı hissəsində mason hakimiyyəti rəmzi olan beş pentaqram yerləşdirmişdi.

Amerika masonları yəhudi işarələrindən törəyən rəmzlərə Qərbi avropadakı «qardaşlarından» daha artıq önəm verir, onları öz güclərinin rəhni sayırdılar. Bu onunla izah olunur ki, ABŞ-da mason lojalarında yəhudilərin sayı avropadakından xeyli çox idi, hətta bə'zi lojalar yalnız yəhudilərdən ibarət idi.²⁵

Mason simvolikası ABŞ-ın bir çox dövlət sənədlərində, ilk növbədə, pul əskinaslarında öz əksini tapıb.²⁶ Məsələn, bir dollarlıq əskinası nəzərdən keçirək. Onun sol tərəfində kəsik piramida təsvir edilib, piramidanın üstündə isə masonların sənədlərində «kainatın möhtəşəm me'marı» adlandırılanın üçbucaq şəklindəki «gözü» hakimdir. Azad daş yonarlarda «kainatın möhtəşəm me'marı» mistik e'tiqad obyektidir və bu səbəbdən də piramidanın yanındakı «biz tanrıya inanırıq» ifadəsi dəhşətli küfr təsəvvürü yaradır, çünki burada həqiqi Tanrı kafircəsinə mason e'tiqad obyektinə əvəzlənir.

Piramida on üç qatdan ibarətdir ki, bunların hər bir kərpicini hər bir xalqın və insanın zirvəyə münasibətdə yerini təcəssüm etdirir. Hakimiyyət zirvəsinin simvolu isə masonların özlərini də aid etdikləri «seçilmiş» xalq tərəfindən idarə olunan çoxsaylı xalqlardan təşkil olunmuş kosmopolitik sürü yaradılmasını nəzərdə tuturdu.

«Seçilmiş» xalqın çox asanlıqla tanınan rəmzi qismində qartalın üstündə 13 beş guşəli mason ulduzundan əmələ gələn Davud ulduzu (yəhudiliyin və israilin simvolu) yüksəlir. Bu halda o, düz olaraq israilin 13 şəcərəsini əks etdirir.

(İllustrasiyaları «Naməlum səhifələr...»in müəllifləri əlavə edirlər.) ABŞ da masonluğun inkişafı xüsusilə dəhşətli səciyyə daşıyırdı. İlluminatların «Fi-Beta-Kappa» cinayətkar sektasının yayılmasından savayı, Amerika masonları arasında Bafometin simasında iblisə sitayiş ən'ənəsi də dəstəklənirdi. «Böyük Toronun arkanları» mistika kitabında Bafomet dırnaqlı ayaqlarını çarpazlayıb yer kürəsinin üstündə oturan qadın döşlü buynuzlu keçi kimi təsvir edilir. Onun alnında pentaqram var. Bafometin heykəli yəhudi İsaak Lonqun 31 may 1801-ci ildə Çarlston şəhərində (Cənubi Karoline ştatı) tə'sis etdiyi «Dünyanın Ali Şurası»nda qoyulmuşdu. Şura «qara ibadətlər» quran və bunlara hətta aşağı səviyyəli masonları da cəlb edən bir sıra mason lojalarına nəzarət edirdi. O, bu qəbildən olan cəmiyyət və təşkilatlar arasında birincilik iddiasında idi. Amerika masonlarının bu qanadı bir sıra ölkələrdə, o cümlədən Polşada və inqilabaqədərki Rusiyada da yayılmışdı. Onun Rusiyadakı səlahiyyətli təmsilçisi Çeslav Çinski özünü açıq şəkildə satanist adlandırmaqdan da çəkinmirdi.

«Dünyanın Ali Şurası» mütəmadi olaraq «qara antipapalar» seçirdi ki, bunların sırasında ardıcıl olaraq «qara messalar» keçirən Albert Payk xüsusilə fərqlənirdi. 1871-ci ildə A. Payk «Əxlaq və Ehkam» adlı

kitab buraxdırdı ki, həmin kitab masonlar arasında «mason İncili» adını aldı.

«Dünyanın Ali Şurası» ona yaxın olan digər bir satanist təşkilatı–İsanı təhqir edən, alçaldan və Dəccala e'tiqadın kafiranə ən'ənələrinin davamçısı olan cəngavər–tampliyerlər ordeni ilə (1805-ci ildə yaradılıb) bilavasitə əlaqədədir. 1850-ci ildə meydana çıxan «Şərq ulduzu» mason ordeninin orqiyalarında qadınlar da iştirak edirdilər. Məxfi qatillərin–assasinlərin ən'ənələrini bərpa edən «Qədim ərəb məxfi mə'bəd ordeni» də göstərilənlərə yaxın idi.

1832-ci ildə bu qəbildən olan daha bir gizli cəmiyyət meydana çıxdı–«Kəllə və sümüklər». Onun «vətəni» Yel unversiteti, banisi isə Almaniyada masonluğu qəbul etmiş Uilyam Rassel oldu. Özünə məxsus elitar sektaya çevrilən bu cəmiyyətin üzvləri 1856-cı ildən etibarən Nyu-heven universitet şəhərciyinin «movzoley» adlandırılan binasında hər həftə toplaşır, kəllə və sümüklər olan tabutda uzanmaq və buna bənzər digər iblisanə ayinləri icra edirlər. Təşkilatın üzvləri sırasında ABŞ-ın bir sıra görkəmli dövlət xadimləri, o cümlədən prezidentlər də daxildir (məsələn, ABŞ-nın keçmiş prezidentləri B. Klinton və ata C. Buş bu sektanın üzvləridir).

Yəhudilərin tamahkarlıq və işbazlığı xristian sivilizasiyasının qalıqlarını da sıxışdırıb aradan çıxarır, onu yəhudi işbazlarının mənfur və pozğun psixologiyası ilə əvəz edirdi.

Amerika tarixçisi C. Adams yazırdı: «İşbazlar sinfinin Amerikanın hakim və yeganə sinfinə

çevirməklə, bu ölkə eksperiment keçirir – öz sivilizasiyasını işbazların ideyaları üzərində qurur. İşbazların hökmranlığı altında olan digər siniflər öz həyatı fəlsəfələrini tezliklə həmin ideyalara uyğunlaşdırırlar. Görəsən alverin dükanı, fəlsəfəsi və yeganə əsas ideya – gəlir ideyası əsasında möhtəşəm sivilizasiya qurmaq mümkündürmü?». ³¹

Öz kapitallarını quldarlıq, qul alveri, sələmçilik və hindularla fırıldaqçı ticarətlə qazanan yəhudi işbazları Amerikanın iqtisadi inkişafına yönüm verdilər. Zombart haqlı olaraq qeyd edirdi ki: «Ümumiyyətlə, birləşmiş ştatlar mövcud olmaları üçün yəhudilərə minnətdar olmalıdır... Birləşmiş ştatlar yalnız yəhudi elementinin mövcudluğu sayəsində bizim onları tanıdığımız şəkildə, yəni məhz ABŞ şəklindədir. Çünki bizim amerikaçılıq adlandırdığımız, öz əsas cəhətlərinə görə kristallaşmış yəhudi ruhundan başqa bir şey deyil». ³²

19-cu əsrin sonunadək yəhudilər Amerika iqtisadiyyatının əsas sahələrini–poladtökməni (Qugenheymlər), tütün, teleqraf, asfalt sahələrini əllərinə keçirə, yaxud nəzarətə götürə bildilər. Amerika təsərrüfatının əhəmiyyətli hissəsinə nəzarət edən bir sıra iri banklar yəhudilərin ixtiyarındadır. Belə ki, Amerikadakı bütün dəmir yol şöbələrini birləşdirməyə can atan «Harriman sistemi»ni, əsasən, Nyu-yorkdakı Leb, Kun və Ko bankerlər birliyi dəstəkləyirdi. Qərbdə, xüsusən də Kaliforniyada hakim mövqelərə yiyələn yəhudilərin sayı xüsusi ilə çox idi. Bu ştatın təməli qoyularkən yəhudilər həm hakim, deputat, qubernator,

mer və s. vəzifələrə namizədliklərini irəli sürdülər, həm də sənaye sahəsində aparıcı mövqelərə yiyələndilər–Zeliqman qardaşları, Vil, Helm, Cesse, Cem San–Fransiskoda; Lui Sloss, Luis Berstl Sakramentoda; Helman və Nümark Los-ancelesdə. O dövrün ən iri maliyyə sövdələşmələri B. Davidson (Roxtildin agent), Albert Prist (Rod-Aylend), Dayer (Baltimor), Lazar qardaşları (bu üç qardaş Paris, London və Sanfransiskoda «Lazar Brazers» bank birliyinin təməlini qoymuşdu), Zeliqmanlar, Qlezye, Vormserlər kimi yəhudi işbazları tərəfindən həyata keçirilirdi. Morits Fridlender ən böyük buğda krallarından biri idi, Adolf Sutro isə Komstok kapitallarının istismarı ilə məşğul olurdu.³³

20-ci əsrin əvvəlləri üçün ABŞ-da aparıcı yəhudi maliyyəçilərinin–Kun, Leb, Benmon, Lazar, Solomon Landeburq, Talman, Şpeyer, Y. Şif, Zeliqman və Qugenheymin başçılıq etdikləri qüdrətli yəhudi maliyyə qruplaşması meydana çıxdı.³⁴

Pulla ələ alma və şantaj yolu ilə hərəkət edən bu yəhudi bankerləri 1912-ci ildə ABŞ-ın maliyyə fəaliyyəti üzərində nəzarət hüquqlarını rəsmiləşdirdilər. Seçki kompaniyası zamanı maliyyə yardımı əvəzində mason-prezident Vudro Vilson Federal ehtiyat sistemi barədə qanun imzaladı. Bu qanuna görə, ölkənin maliyyə ehtiyatlarına sərəncamvermə və milli valyutanın çapı beynəlxalq yəhudi bankerlərinin əlinə keçirdi. Qanun Pol Varburq və F. Vanderlipin (Kun–Leb maliyyə qrupunun aparıcı simaları), həmçinin Rotşildlə sıx əlaqədə olan C. P. Morqan maliyyə imperiyasının

təmsilçiləri H. Davidson, Ç. Norton və B. Stronqun fəal iştirakı ilə tərtib olmuşdu.

ABŞ konqresinin üzvü Lindberqenin qeyd etdiyi kimi, federal ehtiyat sistemi haqqında qanun «dünyada ən böyük trestin təməlini qoydu. Prezident bu qanunu imzaladıqdan sonra pulun hakimiyyəti ilə idarə... qanuniləşdiriləcək.» Bir qədər sonra isə bir konqresmen–L. Mak Fedden yəhudi maliyyə hökmranlığının bu alətinin daha düz qiymətini verdi: «Federal ehtiyat sistemi haqqında qanun qəbul edilərkən bizim xalqımız ABŞ-da dünya bank sisteminin qurulduğunu dərk etmirdi.

Dünyanı öz iradələrinə tabe etmək üçün əlbir fəaliyyət göstərən bankirlərlə sənayeçilərin idarə etdikləri super dövlət. Federal ehtiyat sistemi öz imkanlarını gizlətmək üçün var gücü ilə sə'y göstərir. Lakin həqiqət ondan ibarətdir ki, Federal ehtiyat sistemi hökuməti ələ keçirib. O, ölkəmizdə baş verənlərin hamısını idarə edir və bütün xarici əlaqələrimizi nəzarətdə saxlayır. O, hökumətləri istədiyi kimi yaradır və məhv edir».³⁵

Amerika dövləti və cəmiyyəti ideal yəhudi qoruğuna çevrildi. Burada tamahkarlıq və acgözlük hər şey etmək hüququnua malik «seçilmiş» xalqın yəhudi-mason ideologiyasının satanizmi ilə birləşmişdir. Amerikanın «milli seçmə» olması barədə əfsanə «seçilmiş» xalq haqqında yəhudi tə'liminin dəyişdirilmiş forması idi.

Artıq bu dövrdən ABŞ bütün dövlət və xalqlarla münasibətdə yəhudilərin seçilmişlik və özbaşınalıq prinsiplərinə üstünlük verir.

1823-cü ildə Amerikanın iki yüksək vəzifəli masonu-prezident D. Monro və dövlət katibi C. Adams sonradan «Monro doktrinası», yaxud «Amerika amerikalılar üçün» adı almış sənət hazırladılar. Burada ABŞ-ın planetin bütün qərb yarımkürəsində hökmranlıq iddiası bəyan edilirdi. Sənəd bütün mason lojaları tərəfindən bəyənilməli və təbliğ edildi. Masonlar onu Şimali və Cənubi Amerikanın bütün ölkələrini ABŞ-a birləşdirilməsi yolunda ilk addım kimi qiymətləndirirdilər.

Hinduları qırdıqdan və onların ərazilərini ələ keçirdikdən sonra da yəhudi-mason dövləti qəddar işğalçılığını və dünyanı qana qərq etməsini davam etdirdi. ABŞ, İspaniyanın əlindən Floridanı, Meksikadan isə Texasın nəhəng ərazilərini zor gücünə aldı. Daha sonra ABŞ yeni təcavüzə əl ataraq, Meksikanın yeni ərazilərini–Yeni Meksikanı və Şimali Kaliforniyanı da ələ keçirdi. Xaincəsinə hücum sayəsində ABŞ İngiltərənin Oreqomdan onun xeyrinə imtina etməsinə nail oldu. 1848-ci ildən sonra ABŞ Kanadadan Meksikaya qədər bütün ərazidə Sakit okean sahil boyuna yiyələndi. 1776-cı illə müqayisədə ABŞ-ın ərazisi yeddi dəfə böyüdü.

ABŞ–YƏHUDİ–MASON SİVİLİZASIYASININ ŞƏR SİMASININ RƏMZİ KİMİ

Faşizmə qarşı qəhrəman mübarizəsi sayəsində rus xalqı yəhudi-mason sivilazasiyasının Rusiya ərazisinə keçməsinin qarşısını ala bildi. Lakin o, bu sivilizasiyasının ABŞ və Qərbi Avropada

möhkəmlənməsi və kök salmasının qarşısını ala bilmədi. İkinci dünya müharibəsi başa çatandan sonrakı bütün dövr antixristian qüvvələrin xərçəngvari inkişafı ilə səciyyələnir. Bədxassəli iudizm və masonçuluq xəstəliyi keçmiş xristian dünyasının bütün mühüm həyatı mərkəzlərini məhv etdi.

Yəhudi–mason sivilazasiyasının Yer üzünə gətirdiyi ümumbəşər zülmün timsalı Amerika Birləşmiş Ştatlarıdır.

Xristianlığın və «Əhdi–cədid»in mə'nəvi dəyərlərinin demək olar ki, 2000 illik təntənəsindən sonra bu ölkə xristian dünyasının cismində İsa peyğəmbərin pislədiyi bütün bağışlanmaz günahların–tamahkarlıq və sərvətə aludəçiliyin, pozğunçuluq və sodamitliyin, özbaşnalıq və pul kultlarının timsalı olan sağalmaz yaraya çevrildi.

Azad mə'nəvi seçimin mexanizmi demək olar ki, olmadığı birtərəfli cəmiyyət formalaşdı. Hər bir amerikalıya yalnız yəhudi–mason sivilazasiyası dəyərləri hüdüdlərində seçim hüququ verilir. Bu hüdüdlərdən bircə addım da sapınma ictimai mövqeyin, gəlirin, karyeranın itirilməsi, sosial qınaq deməkdir.

ABŞ-ın ictimai-siyasi sistemi totalitarizmin ifrat formasını təmsil edir. Bu totalitarizm faşist Almaniyasındakı totalitarizmdən daha mütləq və daha təhlükəlidir. 200 ildir ki, amerikalılar öz prezidentlərini yəhudi–mason elitesinin əvvəlcədən hazırladığı cəmi iki namizəd arasında seçirlər.

Birləşmiş Ştatları əxlaqsız şəxslər idarə edir. Bu gün bütün Amerika Klintonun pozğun, əxlaqsız, əliyəri olduğunu bilsə də, yenə onu dəstəkləyir. Vaxtaşırı rüşvətxorluq, dövlət əmlakının talanması və digər cinayətlərlə bağlı qalmaqallar yaranır. Lakin «qüdrətli və zəngin» adamlarla əlaqədar olduğu üçün onların hamısı bahalı hüquqşünasların köməyiylə ört-basdır edilir. Hər şey kimi, Amerikada ədalət məhkəməsi də satılır və alınır.

1995-ci ildə iki nəfəri vəhşicəsinə qətlə yetirmiş idmançı-multimilioner üzərində ümumamerika miqyaslı məhkəmə-məzhəkənin şahidi oldum. Demək olar ki, üç ay ərzində bütün Amerika televiziya ilə səhərdən axşamadək bu dəhşətli cinayətin bütün xırdaqlarını izləmişdi. Bütün amerikalılara tamamilə aydın idi ki, cinayətkar məhz həmin adamdır. Cəzadan xilas olmaq üçün qatil milyonlarla dollar xərclədi və məhkəmənin onu günahsız e'lan etməsinə nail oldu. Amerikalılar isə heç hiddətlənmədilər də. Sadəcə, bir qədər danışdılar və unutdular.

Həqiqətən də Amerika xalqı özünün təkrarsız qul vəziyyətinə, isti tövlədə ləzzətli saqqız gövşəyən qaramal vəziyyətinə tamamilə layiqdir.

Hər bir xalqın öz arzusu və baş əydiyi qəhrəmanları var. Tarixi Rusiyada qəhrəman «müqəddəs ruha yiyələnənlər» - pravoslav müqəddəsləri və zahidləri, doğma torpaq uğrunda döyüşən sərkərdələr və əsgərlər sayılırdı, arzu isə vətənin qüdrəti və çiçəklənməsi, rus kilsəsinin sarsılmazlığı barədə düşüncələrdən ibarət idi. Ruslar üçün şəxsi maraqlar

kilsə, vətən və dövlətin mənafeələrindən qat-qat önəmsiz idi. Bu, «Əhdi-cədid»in mə'nəvi dəyərlərinə əsaslanan həyat modeli idi. BŞD-da isə həyat tamamilə başqa cür qurulurdu. Bu ölkənin sakinlərinin psixologiyasının təməlini «Talmud»dan gələn tamahkarlıq, varlanmaq prinsipləri, torpaqlarına və əmlaklarına yiyələnmək üçün bütün «özgələri» qarət etmək və öldürmək hüququ təşkil edirdi. Amerikalıların əksəriyyətinin pərəstiş etdikləri qəhrəmanlar dəniz quldurları, qarətçilər və «uğur» qazanan digər cinayətkarlar oldu. ABŞ-ın əxlaqsızlıq mərkəzlərindən birinə - dünyada ən iri qumarxana biznesi, əxlaqsızlıq, fahişəlik yuvası olan Las-veqas şəhərinə səfər edərkən dəniz quldurlarının və qarətçilərin (Al-kaponeyə bənzər) qızıl çərçivələrə salınmış portretlərinin qumarxanaların divarlarından asıldığını öz gözlərimlə görmüşəm. Müştəriləri cəlb etmək məqsədilə qumarxanalardan birinin yaxınlığındakı göldə dəniz quldurlarının hərbi gəmiləri ilə ingilis hərbi gəmiləri arasında «dəniz döyüşü» də təşkil edilirdi. Amerikalıların təqdirədirici bağırıqları altında həmişə dəniz quldurları qalib gəlirdilər. Amerikanın digər bir cinayətkar mərkəzi olan Atlantik-siti kimi, Las-veqasda da gündə on minlərlə amerikalı olur. Şəhərin əsas küçəsi boyu çoxmərtəbəli mehmanxanalarla qumarxanalar yerləşir, minlərlə fahişə və sodomit isə müştərilərə daim xidmət göstərirlər. Amerikalıların əsas arzusunu və ehtirasını – tamahkarlığı, nəyin bahasına olursa-olsun varlanmaq istəyini məhz bu qumarxanalarda daha aydın şəkildə

dərk edirsən. Tamahkarlıqdan və ehtirasdan əyilmiş üzləri, hərisliklə parıldayan gözləri gördükcə, Amerikanın cinayətkar və bütün dünya üçün təhlükəli olan təbiətini dərk edirsən.

Amerikanın ictimai şüurunda ən əsas olanlar pul, şey, əmtəədir. Həyat əmtəə və xidmətlərin yeni-yeni çeşidləri ardınca aramsız qaçqa-qova tabe etdirilmişdir. Amerika cəmiyyətinin əsas qanunu istehlak malları ardınca yüyürmək, insanı «pul əldə edən maşına» çevirməkdir.

Amerikada milli şüurdan məhrum olan, hətta öz vətəninə qarşı nifrət hissi ilə yaşayan adamlar toplaşmışdılar. Bura gələrkən, onlar özlərini Kaliforniyadakı qızılaxtaranlar kimi hiss edirdilər.

Amerikanizm sistemi nəyin bahasına olursa-olsun milyonlarla adamı istehlak yarışına cəlb edir, onları dünyanın mə'nəvi qurluşuna zidd, onu primitiv və məzmunsuz varlığa döndərən pozğun və miskin bir qurluşun qullarına çevirir. Şəxsiyyətin tənəzzülü, aşınması, cılızlaşması Amerika cəmiyyətinin əsas inkişaf göstəricisinə çevrilir.

Bir çox amerikalı üçün pul və əşyalar onların qəlblərində, ruhlarındakı boşluğu doldurur, onların arzu və amallarının miskinlik və cinayətkarlığını pərdələyir. Amerikalılar daim nə işə almaq istəyilə yaşayırlar.

Psixi xəstələrə xas bir ardıcılıqla onlar yeni əşyalar almaq üçün daim hələ yaxşı vəziyyətdə olan əşyalarını tullayır, yaxud dəyər-dəyməzinə

satırlar. ABŞ-ın istənilən şəhər və qəsəbəsində «qarajseyl» (şəxsi əmlakın qarajda satılması) bazar günü müşahidə edilən səciyyəvi əlamətdir.

Əsas milli istirahət və əyləncə növü «şopinq»dir. Bə'zən amerikalılar dolaşır, sonra isə aldıklarını tanışları və qonşuları ilə uzun-uzadı müzakirə edirlər.

Amerikansayağı Qula – öldürülən və işgəncələrə mə'ruz qalan on milyonlarla hindu və zəncilər amerikansayağı mədəniyyətin təməli oldu. Bu mədəniyyətə məxsus örnəklərin 90 faizi zənginləşmə və tamahkarlıq kultuna, zorakılığa valeh olma, güclü və varlının özbaşınalığına istiqamətlənib, bunu pərdələmək üçün isə demokratiya və ədalət haqqında riyakar mühakimələrdən istifadə edilir.

Amerikalıların əksəriyyəti son dərəcə oxşar adamlardır... Onların bütün həyatı dəyərləri pul əldə etmək və istehlak yarışı üzərində cəmlənib. Amerikalıların, təxminən, 60 faizi ümumiyyətlə kitab oxumur, kitaba müraciət etdikdə isə detektivlərə və pornoqrafiyaya üstünlük verirlər. Onların böyük əksəriyyəti bütün asudə vaxtını televizorun qarşısında keçirir, bir qayda olaraq son dərəcə bayağı və məzmunsuz verişlərə və detektivlərə baxırlar. Mədəni baxımdan bu xalq, fikrimcə, dünyada ən bəsit xalqdır. Onlar üçün mədəniyyət nə mə'nəvi mühit, nə də daxili tələbat yox, cah–calalın bir növüdür və amerikalılara elə gəlir ki, onu pulla da almaq mümkündür.

ABŞ ərazisində mədəniyyət sahəsində önəmli olanların hamısı amerikanizm sisteminə zidd, onunla qarşıdurmanın nəticəsi kimi meydana çıxmışdır.

Edqar Po, Mark Tven, Uolt Uitmendən başlayan, Cek London, T. Drayzer, O'henri, S. Luislə davam edən, nəhayət, E. Heminquey, D. Selincer, U. Folknerlə tamamlanan bütün ədəbiyyat amerikanizm əleyhinə e'tiraz, Amerikanın ictimai dəyərlərilə sərt mübahisədir.

Hələ 19-cu əsrin yarısında R. Emerson, Toro, H. Qotorn kimi amerikalı yazıçı və mütəfəkkirlər insanı «pul əldə etmək üçün maşın»a çevirən amerikanizm sistemini kəskin ifşa edirdilər. Amerika cəmiyyətində əsl mədəniyyətin əvəzləyicisi kino və telebiznes oldu. Bunların simvolları isə Amerika kinosunun bütün bayağılığı, primitivliyi və bəsitliyini özlərində təcəssüm etdirən Şvarsneger, yaxud Stallone kimi degenerativ şəxsiyyətlərdir. Amerika kinofilmlərində canlı insani hisslərin əks olunmaması, mə'nəvi bəsitlik və kasadlıq, əlbəttə, parlaq rənglər, gözəl tryuklar, kəskin süjet, insanı həyəcanlandıran zorakılıq və seks səhnələrilə pərdələnmə bilməz. Hazırda Amerikada ən yüksək mükafatlara layiq görülən filmlər, əslində, ümumbəşəri mədəniyyətdə tənəzzülün ifadəsidir, çünki onlar insanı bəsit anlayışlardan, basmaqəlib, yekrəng söz yığınlarından, təbəssüm və ifadələrdən istifadə edən sadələşdirilmiş bir varlığa çevirir.

Ümumbəşəri xristian mədəniyyəti anlamında «Hollivud» adı ilə tanınan Amerika kino müəssisələri

mənfilik, insan mə'nəviyyatı xəzinəsini zəiflədən mənfi vahiddir.

Lap əvvəldən hollivud yəhudi işbazlar tərəfindən yaradılmışdı. Onu yaratmaqda məqsəd isə xristian mədəniyyətini pozmaq, xristian xalqların sürüyə, asanlıqla idarə olunan varlıqlara çevirmək idi.

2000 illik mədəniyyət işığında, hollivudun yaratdığı bayrağı, yeknəsəq obrazlar və qəhrəmanlar «Əhdicədid»in yüksək mə'nəvi dəyərlərini təhqir etmək deməkdir.

Pul, pozğunluq, var-dövlət və həyatın gözəlliyi barədə bəsit təsəvvürlər yer üzündə bir çox nəsillərin şüurunu şikəst etdi.

Daim yəhudi dünyası hökmdarlarının bilavasitə idarəçiliyində olan hollivud yalançı oriyentirlər və obrazlar yaratmaqla zəif qəlbə malik olanları pulla baş əyməyə, var-dövlət, sərvət hərisi olmağa, zahiri parlıtuya üstünlük verməyə sövq edir.

Hollivud aktyorları və «ulduzları», adətən, ruhən və mə'nən miskin şəxsiyyətlərdir və onların zahiri gözəlliyinin arxasında daxili heçlik və puçluq durur. Əslində hollivud ulduzları adlananların demək olar ki, hamısı nəinki tamaşaçılara xoş hiss və obrazlar bəxş etməyə qadir olmayan, hətta öz həyatlarından da baş açə bilməyən adamlardır. Onların əksəriyyəti sodamit, narkoman, tamamilə pozğun adamlardır.

Yəhudi müğənnisi Madonnanın «yaradıcılığı» on milyonlarla xristianın hisslərinə təhqirdir. Yəhudi bankirlərinin pulları ilə nəhəng sabun köpüyü şişirdildi və qərb yəhdui – «şoumenləri» ona xristianlar üçün

təhqiramiz olan bir ad da verdilər – Madonna (Müqəddəs Məryəm Ana, Allah Anası). Fahişəliyi hamıya bəlli olan, sodomitliklə də məşğul olmuş bu pozğun qadın bəsit, pozğun mahnılarını oxuyarkən çılpqlaşır, müqəddəs xacı ayaqları arasında oynatmaqla onu təhqir edirdi.

Xristian mədəniyyətinin Amerika yəhudiləri tərəfindən ritual təhqirləri hər şeydə, ilk növbədə, yəhudi modelyerlərinin cəmiyyətə aşladığı modada özünü göstərir. Adətən, yəhudi bankirləri tərəfindən maliyyələşdirilən, «yüksək moda dünyası» adlandırılan dünya birbaşa xristianlıq əleyhinə rüsəyçılıqdır, «Əhdi-cədid» dəyərlərinə təhqirdir. Onu, bir qayda olaraq, pozğun şəxslərin, narkomanların, sodomitlərin, fahişələrin əlilə formalaşdırırlar.³⁶

Qərb modelyerləri heç də insanı yüksəltməyə can atmırlar. Onların əsas məqsədi ondan, onun şəhvani bioloji təbiətindən yararlanmaqdır. Bədənin çılpqlaşmasının xristianlıqda nəzərdə tutulan hüdudları aşması artıq qərb modelyerlərini qane etmir. 90-cı illərdə qərb modası xristianların müqəddəs dəyərləri üzərində istehza meydanına çevrildi. Madonna kimi xristian adına müraciət edən başqa bir amerikalı yəhudi – Donna Karan Amerika modasında «yeni istiqamət» yaratdı. Burada ən'ənəvi xristian geyimləri və xaç təsvirindən istifadə olunurdu. Məsələn, tamaşaçılar qarşısında çıxış edən maneken qadınların əyninə rahibələrin geyiminə bənzər paltarlar geyindirilirdi, xaç isə bu zaman onların sinəsindən deyil, bəldən bir az aşağıdan asılırdı.³⁷

Amerikansayağı, antixristian kütləvi mədəniyyətinin xüsusi elementi rok-musiqi oldu. Onun banisi aşkar antixristian əhval-ruhiyyəli yəhudi müğənnisi Elvis Presli idi. Həddən artıq narkoman yəhudi Qərb antixristian gənclərinin sevimlisinə çevrildi. Ölümündən sonra ABŞ və İsraildə bu satanistə çoxlu abidələr qoyuldu. Onlardan biri 1996-cı ildə Tel-Əvivdə qoyulan abidə yəhudi gənclərinin ziyarətgahına çevrildi. Şahidlər söyləyirlər ki, ziyarətə gələnlərə abidəni təqdim edən ekskursiya rəhbərləri daim Preslinin sadəcə müğənni yox, məhz yəhudi müğənnisi olduğunu vurğulayırdılar. Yəhudi gənclərilə söhbət edən yəhudi rahibi (ravrin) xüsusi olaraq qeyd edirdi ki, «Presli irticaçı xristian şüurunun parçalanması üçün bütöv bir moizəçilər ordusundan çox iş görüb».

ABŞ antixristian mədəniyyətinin formalaşdırılması hələ uşaqlıqdan, körpələrin — şüurlarına «Uolt Disney ideologiyası»nın aşılmasından başlanır. Ən məşhur Amerika masonlarından biri olan bu adam³⁸ uşağın şüurunun deformasiyaya uğradılmasının xüsusi metodikasını işləyib hazırlamışdı – uşağın diqqətini ən'ənəvi xristian dəyərlərindən və təsəvvürlərindən həyatın əhəmiyyətsiz olan detallarına, pornoqrafiya, sodomitliyin təbliğinə, e'tiqad üzərində istehzaya və s. yönəldilməsi.³⁹ «Dünyanı oyunla dərkətmə» və sün'i qayğısızlıq sayəsində uşaqlar xristian şüuru dəyərlərinin – xeyirxahlıq, vicdanlılıq, gözütöxlüğü

bərqərar edilməsi üçün zəmindən məhrum edilirlər. Uşağın gözləri önündə həyat oyun, yaxud əyləncə şəklində canlanır və burada əsas elementlər pul və hakimiyyət uğrunda mübarizə olur. Kosmik müharibələri, superqəhrəmanları təcəssüm etdirən çoxsaylı multiplikasiya serialları uşaqda anadangəlmə olan xeyirxahlıq, mərhəmət hissini məhv edir. Multiplikasiya filmləri və kompüter oyunları uşaqlarda təqlid etməni qüvvətləndirir – onlar düşmənlərini ən müxtəlif üsullarla – güllələməklə, partlatmaqla, tikə-tikə doğramaqla, odda yandırmaqla, suda boğmaqla məhv edən superqəhrəmanlara oxşamağa can atır və körpələrin şüurlarında zorakılıq bərqərar olur.

Oyundakı zorakılıq və qətlər dünyasına qoşularkən uşaq böyüdükcə zorakılığa narkotikə alışan kimi alışır, yeni-yeni zorakılıq və qətlərlə dolu səhnələr görmək zərurəti duyur. Yeniyetmə yaşlarında belə uşaq artıq normal filmlərə baxmağa, yaxşı kitablar oxumağa qadir olmur. Belə filmlər və kitablar onun üçün cansıxıcı olur. Yaşa dolduqdan sonra isə savaş filmlərinə, trillerlərə, dəhşət filmlərinə üstünlük verir.

Gənc amerikalı sonrakı «mə'nəvi» tərbiyəsini reklam süjetlərindən əldə edir. Gözünü açdığı gündən izlədiyi reklamların zahiri ziyaşızlığı arxasında insanların ruhlarına tə'sir göstərən, onları eyni cür geyinməyə, gülümsəməyə, davranmağa və i. a. sövq edən qüdrətli vasitə gizlənir. Həm də bu tə'sir tədricən, hiss olunmadan göstərilir, uşaq dünyanı, ilk növbədə, əmtəə və əşyaların istehlakı prosesi şəklində qavrayır.

Uolt Disney ideologiyası və reklam süjetləri tə'sir ilə tərbiyə olunan uşaq əksər hallarda artıq xristian mədəniyyətini qavramağa qabil olmur, kütləvi, yaxud pop adlandırılan mədəniyyətin tərəfdarına çevrilir. Bu antixristian olayın əsl mədəniyyətə heç bir aidiyyəti yoxdur. Həqiqi mədəniyyət şəxsiyyəti ucaldır, onu mə'nən zənginləşdirir, pop-mədəniyyəti isə insanı heyvanlaşdırır, onu xırda qüsurların və cılız ehtirasların quluna çevirir. İnsanın ruhu məzmunlaşdırılır və o, normal insani hiss və həyacanları yaşamağa qadir olmur.

Amerikalılar öz övladlarını daha çox dinsiz və xudpəsənd, işləməyi bir o qədər də xoşlamayan, əyləncələrə üstünlük verən şəxsiyyətlər kimi tərbiyələndirirlər. 1997-ci ildə «Perents» («Validəynlər») jurnalı ABŞ və Kanadadan olan 7700 valideyn arasında sorğu keçirilmiş, Amerika ailəsinin həyati dəyərləri barədə onların rə'yini öyrənmişdi. Sorğunun nəticələri əsasən amerikalıların fikrincə önəmli olan həyati və ailə dəyərləri ardıcıl şəkildə cədvəllərdə göstərilmişdi.

Amerikalılar ailənin əsas vəzifəsi (dəyəri) kimi öz övladlarına nəyin yaxşı, nəyin isə pis olduğunu başa salmağı nəzərdə tuturlar. Onlar uşaqlarını hər şeydən mənfəət əldə edə bilən pragmatiklər kimi yetişdirməyə çalışırlar. Bu bacarıq Amerika ailəsinin həyati dəyərlər cədvəlində birinci yeri tutur. İkinci yerdə isə həyatda və işlərdə uğur qazanmaq üçün təhsilin mühümlüyünün dərk edilməsi durur. Cinslərin davranışı barədə ən'ənəvi təsəvvürlər amerikalı

valideynlər tərəfindən demək olar ki, seksual azlıqlara (sodomitlərə) münasibətdə dözümlüləklə bərabər qiymətləndirilir və dəyərlər sırasında bunlar üçüncü və dördüncü yerləri tutur.

Sodomitlərə münasibətdə dözümlü olmaqdan sonra amerikalı valideynlər ailə və nikahı (5-ci yer) yüksək dəyərləndirirlər. Sonrakı yerləri (6–8) dostluğun zəruriliyi (praqmatik baxımdan), ədəb-ərkan və özünü göstərə bilmək bacarığı tutur.

Allaha inam yalnız 9-cu (!) yeri tutur, bundan sonra isə Amerika ailəsinin dəyərlər sırasında 10-cu (!) yerdə əməksevərlik və qazancı ilə kifayətlənmək gəlir.

Vətənpərvərlik, ədəbiyyat və incəsənət nümunələrinin dərkisi Amerika ailəsinin dəyərlər cədvəlinin sonunda yerləşir.

Çox səciyyəvidir ki, həmin sorğu amerikalı valideynlərin öz övladlarının məktəbi bitirməkdən imtina etmələrindən onları homoseksualist, atesit olmalarından, nikahdan kənar uşaqların olmalarından, qeydiyyatsız ailə qurmalarından, boşanmalarından qorxduqlarından daha çox qorxduqlarını göstərdi.

Amerika təhsil və tərbiyə sisteminin mə'nəvi əbləhlər törətdiyi heç də təəccüblü deyil. Heç bir ölkədə ABŞ-dakı qədər kütbeyin, ifadəsiz simalara rast gəlməzsiz. Belə bir şəraitdə mərhəmət və vicdanlılıq kimi keyfiyyətlərini qoruyub saxlaya bilən adamlar, ən yaxşı halda, infantil adamlardır və onlar lazım gəldikdə öz xoş hisslərini qorumağa qadir deyillər. Amerikalılar ən yorucu və cansıxıcı həmsöhbətlərdir. Onların maraqları demək olar ki, həmişə yalnız dörd şey

ətrafında dolaşır – pul, bazarlıq, maşın və seks. Orta məktəbi bitirən amerikalıların yarıya qədəri funksional baxımdan savadsızdılar, yə'ni normal yazmağı və oxumağı bacarmırlar. Universitetlərin buraxılışı kurslarında oxuyan böyük bir qrup arasında aparılan sorğu göstərdi ki, onların əksəriyyəti Amerikanın nə vaxt kəşf edildiyini hətta 50 il xətə ilə də göstərə bilmir, hər dörd nəfərdən biri K. Marksın əsəri ilə ABŞ konstitusiyasını fərqləndirə bilmir, təxminən, 40 faizi şimalla cənub arasında müharibənin neçənci ildən başladığından xəbərsizdir.⁴¹

Belə bir tərbiyə əsasında 60-cı illərdən ABŞ və qərbi avropada gənclərin antixristian «xippi» hərəkatı meydana gəldi. Bu hərəkatın başında Herbert Markuze və Cerri Rabin adlı yəhudi liderləri, masonlar durur, bunlardan sonuncusu hətta mason nişanlarını nümayişkəranə şəkildə sinəsində də gəzdirirdi.⁴²

«Et!» kitabında C. Rabin bəyan edirdi: Biz gəncliyi, musiqini, seksi, narkotikləri və üsyankarlıq ruhunu xəyanətkarlıqla qarışdırdıq. Belə bir qarışığa üstün gəlmək isə çətindir.⁴³

Burjua dünyasının «köhnəlmiş» əxlaqından imtina şüarı altında Markuze, Rabin və onların həmfikirləri müasir qərb cəmiyyətində xristian dünyagörüşünün son qalıqlarını da dağıtmağa can atırdılar. «Xippi» hərəkatının üsyankar, tanrı əleyhinə, antixristian ruhu xeyir və şər haqqında xristian təsəvvürlərini xeyrilə şərin, işıqla zülmətin bərabərliyi haqqında mənfi təsəvvürlərlə əvəz etdi.

Qərbi avropa, ABŞ, daha sonra isə rusiyada da milyonlarla gənc yəhudi başçılarının pozğun ruhuna aludə oldular, əxlaqın, dövlətin, xristian kilsəsinin «köhnəlməmiş» normalarını rədd etdilər və öz evlərindən çıxıb getdilər. Hər yerdə xristian sivilizasiyasına düşmən kəsilən, narkotiklərin və heyvani seksin tə'sirindən çıxıb bilməyən gənclərin minlərlə toplantıları meydana çıxdı. «Əhdi-cədid» normalarını inkar edən, cinsi əlaqələri «bir içim su» səviyyəsinə qədər endirən «seksual inqilab» da məhz «xippi» hərəkəti ilə əlaqədardır. Xippilər arasındakı cinsi münasibətlər heyvani, yaxud qrup səciyyəli olur, istənilən yerdə həyata keçirilə bilirdi. Bunlar sodomitliyə və fahişəliyə geniş rəvac verirdi. Heyvani sekslə və sodomitliklə məşğul olan xippilər özlərini «məhəbbət e'tiqadının» tərəfdarları e'lan etmişdilər.

Xippiliyin kinomatoqrafik simvolu M. Formanın «saçlar» filmi oldu. Bu filmin kulminasiya anı xristian kilsəsində həyata keçirilən eyş-işrət məclisi səhnəsi idi.⁴⁴

Bu günkü Amerikada çox az adam yəhudi-mason sivilizasiyası ilə qarşıdurmaya cəsarət edir. Yalnız tək-tək adamlar Amerika cəmiyyətinin tamahkarlıq və pozğunluq, sodomitlik dünyasına qarşı çıxıb bilirlər. Bu səbəbdən də keşiş D. Raytın Kanzas ştatının qanunvericilik şurasında söylədiyi sözlər bütün Amerikanı lərzəyə gətirdi və yəhudi-mason təşkilatları tərəfindən hiddətlə qarşılandı. Bu keşiş şuraya dua oxumaq üçün də'vət olunduğu halda ürək ağrısı ilə tanrıya üz tutdu:

Pərvərdigara, bizə rəhm et! Biz yalançı tanrılara e'tiqad edirik və bunu mədəni rəngarənglik adlandırırıq. Biz sodomətliyi qanuniləşdirmişik və bunu dözümlülük adlandırırıq. Biz uşaqları ana bətnində öldürürük və bunu abort etmək hüququ adlandırırıq. Biz gəncləri əxlaqsızlıq və pozğunluq içində böyüdürük və bunu mütərəqqi tərbiyə adlandırırıq. Biz xirtdəyə qədər pornoqrafiya və hədyan bataqlığındayıq və bunu fikir azadlığı adlandırırıq. Biz əcdadlarımızın mə'nəvi irsini təhqir edir və bunu savadlılıq adlandırırıq. Pərvərdigara, bizi cəzalandır, bu pisliliklərdən xilas et!»

Vicdanlı keşişin duası bomba kimi partladı. Onu eşidən bir sıra qanunvericilər, əsasən, masonlar və yəhudilər qəzəb içində oranı tərk etdilər. «Onların sonradan donuz sürüsünə qoşulub-qoşulmamaları və özlərini sıldırımından atıb-atmamaları barədə qəzetlər xəbər vermir».

İQTİSADİ TÜFEYLİLİYİN ZİRVƏSİ

Bu gün ABŞ bəşər tarixində iqtisadi tüfeyliliyin ən parlaq nümunəsidir. Dünya əhalisinin cəmi 5 faizini təşkil etdikləri halda, onlar istehlak ehtiyatlarının 40 faizindən istifadə edirlər. Bəşəriyyətin ehtiyatlarının böyük hissəsinə sahib olarkən, bu ölkə əvəzində demək olar ki, heç nə vermir, nəticə isə ölü təbiət, zəhərlənmiş hava və çaylar olur. Yer üzündə baş verən çirkləndirmələrin üçdən bir hissəsinin səbəbkarı ABŞ olur.

Qlobal iqtisadi kateqoriyalar baxımından, ABŞ-da istehsal edilən məhsul real şəkildə təkcə onun özünə deyil, istismar etdiyi bütün bəşəriyyətə məxsusdur. Bu gün hər bir Amerikalı yer üzünün digər səkkiz nəfər sakininin istehlak etdiyi qədər istehlak edir. Yəhudi-mason sivilizasiyasına aid olmayan ölkələrlə müqayisədə isə, bu rəqəm hətta on iki nəfərədək artır.

Yəni kimsə belə bir həddən artıq bol istehlak səviyyəsinin yalnız xüsusi əməksevərlik, yaxud yüksək məhsuldarlıqla işləmək sayəsində təmin olunduğuna inanarmı?

Amerikalıların ən əməksevər xalq, onların sərvətlərinin isə məhsuldar əməyin nəticəsi olması kimi yanlış bir fikir mövcuddur. Bu, ABŞ əhalisinin, həqiqətən də çox gərgin və səmərəli işləyən kiçik bir hissəsi barədə doğrudur. Lakin bu adamlar ölkənin əmək qabiliyyətinə malik əhalisinin üçdə bir hissəsindən də azı təşkil edir.

Rəsmi statistikanın mə'lumatına görə, əhalinin on altı və daha çox yaşı olan hissəsinin, təxminən, 40 faizi işləmir. Kişilərin 30 faizi, qadınların isə 50 faizi işləmir. Əmək qabiliyyətli əhalinin 10 faizdən çoxu natamam iş günü işləyir. Beləliklə, bütövlükdə ABŞ əhalisinin yarısı ya tamamilə işləmir, ya da çox az işləyir. ABŞ-da fəal tüfeylilər adlandırılan çox milyonluq bir təbəqə də mövcuddur (əmək qabiliyyətli əhalinin, təxminən, 5 faizi). Bu adamlar heç yerdə işləmirlər, hər cür əməyə xor baxırlar, dövlətdən aldıqları müxtəlif müavinətlər, ərzaq talonları ilə dolanırlar.

Amerikanın ağdərili əhlasinin böyük hissəsi hər hansı bir fiziki əməyə qarşı sonsuz bir ikrah hissi keçirir. Bir çox amerikalının fikrincə, belə işi yerinə yetirmək alçaldıcıdır. Keçirilən sosioloji sorğular göstərmişdir ki, amerikalıların böyük əksəriyyəti onların sosial statusuna uyğun olmayan iş görməkdənsə, ümumiyyətlə işləməməyi üstün tuturlar. Ağır, çirkli, cəlbədicə olmayan işlərin 90 faizini qaradəriliilər, hindular, ilk növbədə, puertorikolular və meksikalılar, həmçinin, müxtəlif ölkələrdən gələn mühacirlər yerinə yetirirlər. İşləyən amerikalıların əmək həyatının (iş stajının) orta müddəti 33 ildən artıq deyildir.

80-cı illərdə və 90-cı illərin birinci yarısında amerikalıların real gəlirləri əmək məhsuldarlığından iki dəfə sür'ətlə artırdı. Bu o deməkdir ki, Amerika əhəlisinin həyat səviyyəsinin yüksəlməsi təkcə əmək məhsuldarlığının artımı hesabına baş vermirdi və başqa –zəhmətlə qazanılmayan mənbələrə də malik idi.

Aydın dərk etmək lazımdır ki, nə qədər müasir olsa da, heç bir texnika və texnologiya təbii ehtiyatların miqdarını artırma bilməz, yalnız onların e'malını və məkandakı yerdəyişmə sür'ətini yüksəldə bilər. Bu işə o deməkdir ki, ümumbəşəri ehtiyatların 40 faizini istehlak edən ABŞ xüsusi maliyyə-iqtisadi mexanizmdən istifadə etməklə, bütün bəşəriyyətə məxsus olan ehtiyatları mənimsəmək sistemi yaratmışdır. Bu mexanizmin mahiyyəti yalançı dəyərlərin və başqa ölkələrə münasibətdə qeyri-bərabər əmtəə və xidmət mübadiləsinin yaradılmasıdır.

Başqa ölkə ehtiyatlarının ABŞ xeyrinə paylaşdırılmasında birinci vasitə Amerika sisteminin dünya bazarına daxil etdiyi külli miqdarda tə'yinatsız dollarlardır. ABŞ bu dollarları öz daxili bazarlarını təmin etmək üçün lazım gəldiyindən on dəfələrlə çox çap edir. Əmtəə təminatı olmayan dollar qızılla təminata da malik deyil. ABŞ-ın fort-noksdakı bütün qızıl ehtiyatı Amerikanın yəhudi bankerlərinin dövriyyəyə daxil etdikləri kağız dollarların heç beşdən bir hissəsini təmin etmək üçün də kifayət etməz. Dollarları olan sadələvh adamlardan heç birinin onları Fort Noks qızıl ehtiyatlarına dəyişdirmək cəhdi göstərə bilməməsi üçün isə prezident Conson 1968-ci ilin Martında kağız pulların qızılla dəyişdirilməsi təcrübəsinə xitam verdi. Beləliklə, dolların dəyəri yalnız «böyük Amerika» barədə əfsanəyə əsaslanır. Amerika maliyyə sistemi indiyədək görünməmiş bir fırldaqçılıqdır və o gec-tez bütün qərb cəmiyyətinin maliyyə-iqtisadi sabitliyinin partlayışına səbəb olacaq.

Ölkənin iqtisadi və maliyyə potensialı ilə təmin olunmuş dəyər kimi, dollar reallıqda onun bəyan edilmiş alıcılıq gücündən həddindən artıq ucuzdur. Bu, Amerikaya real dəyərlərlə təmin olunmamış kağız parçaları sayəsində başqa ölkələrə məxsus olan nəhəng ehtiyatları mənimsəmək imkanı verir. Amerikanın dünya bazarında ən çox «qazanc gətirən» əsas əmtəəsi texnika və maşınlar deyil, alıcılıq qabiliyyəti kursu sü'ni şəkildə yüksəldilmiş kağız dollarlardır.

Görkəmli Serb mütəxəssisi C. Kalaiçin haqlı olaraq qeyd etdiyi kimi: Dollarlar yalançı ödəmə və'dləri

daşıyıcısı olan kağız parçalarıdır. Lakin bu kağız parçalarının istehsalçıları və borc alverçiləri bu gün də möhtəşəm yalana tabe olmaq məcburiyyətində qalan bəşəriyyətin sərvətləri, xidmətləri və əməyindən havayı faydalanırlar.⁴⁶

Amerika maliyyə sistemi elə qurulub ki, daim borc dəryasının lap kənarı ilə irəliləyir. Fərdi amerikalıların böyük əksəriyyəti də, Amerika hökuməti də borcla yaşayır.

Amerikalıların 80 faizi evləri, maşınları, digər uzun müddətli istifadə mallarını nisyə–kreditə alırlar. 90-cı illərin əvvəllərində amerikalıların istehlak kreditinin, yə'ni fərdi borclarının məbləği bir trilyon dollara yaxın idi. Amerika dövlətinin daxili borcu isə daha möhtəşəmdir–3 trilyon dollardan artıq. Sosial proqramların və hərbi məsrəflərin çox hissəsi daxili borclar hesabına maliyyələşdirilirdi. Amerikada dövlətin və fərdlərin ümumi borcu 90-cı illərin əvvəlləri üçün 4 trilyon dollar, yaxud ölkənin ümumi milli məhsulunun 80 faizini təşkil edirdi. Bundan başqa, 559 milyard dollar həcmində xarici borc da mövcud idi. Bəs belə bir möhtəşəm borc kimin hesabına verilir? Amerikanın daxili imkanları hesabına yox, məharətli manipulyasiyalar, dolların yüksək kursunun sü'ni şəkildə qaldırılması sayəsində. Axı kağız dollarlar əvəzinə Amerikalılar real xammal və əmtəə ehtiyatları əldə edirdilər. Bu cür vəziyyətə yalnız birinci birja təlatümünə qədər dözmək mümkün olur. Belə bir təlatüm yarandıqda isə, dollar sahiblərinin böyük bir qismi onların real aşağı dəyərini anlayır və dollarlardan

canlarını qurtarmağa çalışırlar ki, bu da bütün dünyada zəncirvari reaksiya doğurur. Bir çox qərbi avropa maliyyəçiləri bu problemi dərk etməsələr də, onu açıq e'tiraf etməkdən qorxurlar, çünki bu, dollara əsaslanan qərb maliyyə sistemini dağıda bilən həmin təlatümə rəvac verə bilər.

ABŞ-ın və Qərb ölkələrinin maliyyə sistemləri daim uçrumun kənarındadır. Beynəlxalq valyuta fondunun (BVF) xüsusi mə'ruzəsində qeyd edilirdi ki, yalnız 1980-1996-cı illərdə 133 dövlət, yaxud BVF-in bütün üzvlərinin dördədən üç hissəsi ən azı bir dəfə bank sisteminin ciddi böhranına mə'ruz qalmışdı ki, bu da özünü ilk növbədə, dolların kursunun aşağı düşməsində və «dollardan qaçmaqda» göstərmişdir.

Sənəddə adları sadalanan 36 dövlətdə, müəllifin fikrincə bank sistemi çox ağır böhran vəziyyətindədir: Argentina (üç böhran), Benin, Bolqarıstan, Kamerun (2 böhran), MAR, Çad, Çili, Konqo, Ekvatorial Qvineya, Estoniya, Finlandiya, Qvineya, İordaniya, Kuveyt, Latviya, Litva, Liberiya, Makedoniya, Malayziya, Meksika (2 böhran), Niger, Norveç, Panama, Filippin, San-tome və Prinsipi, Seneqal, Somari, CAR, İspanya, İsveç, Tanzaniya, Tayland, Türkiyə (2 böhran), Uruqvay, Venesuela.

Mə'ruzədə 1980-cı ildə bank sektorunda ciddi çətinliklərlə üzləşən və onları aradan qaldırmaq üçün 2537 bank-maliyyə qrupunu bağlamalı olan ABŞ-ın da adı çəkilir.

1994-cü ilin dekabrında baş verən məşhur Meksika böhranından sonra milli bank sistemlərinin

mö`təbərliyi və açıq olması məsələsi tam ciddiliyi ilə ortaya çıxdı. BVF mümkün böyük böhranlar barədə erkən xəbərdarlıq sistemi adlandırılan xüsusi bir sistem işləyib hazırladı.

«Dollardan xilas etmək» üçün BVF 500 milyard dollarlıq xüsusi fond yaratdı. Bu fondan «dollardan qaçmaq» təhlükəsi meydana çıxan ölkələrə yardım edilir.⁴⁷

Dolların, yəni yəhudi-mason sivilizasiyasının ümumdünya miqyaslı tufeyliliyinin keşiyində yəhudi bankerləri dayanır. Artıq qeyd etdiyim kimi, tufeylilik sisteminin təməli yəhudi bankeri Rotşild tərəfindən qoyulub. Bu maliyyə fırıldaqçısı öz fırıldaqının mahiyyətini belə izah edirdi: Mənim üçün pul maddi ehtiyatların tənzimləyicisidir. Müxtəlif ölkənin valyutalarının axınlarına qiymət və nisbətlərinə nəzarət etməklə bir ölkənin ehtiyatlarının digər ölkəyə axıdılmasına və bu zaman heç bir zəhmət də çəkilməməsinə nail olmaq mümkündür. Bunun üçün qızıl axınlarının qovuşduğu yol ayrıcında oturmaq və bu axının böyük hissəsini sənə tərəf axmasını təmin etmək lazımdır.

19 əsrin ikinci yarısından e`tibarən Rotşildlər fərdi şəkildə qızılın qiymətinə nəzarət etməyə başladılar, 1919-cu ildən e`tibarən isə bu nəzarəti rəsmiləşdirdilər. İndiyədək qiymətli metal alveri edən beş aparıcı yəhudi şirkətinin nümayəndələri gündə iki dəfə Rotşild bankının Londondakı ofisinə toplaşır, qızılın qiymətini müəyyənləşdirirlər. Otağın künclərində oturan nümayəndələr Rotşild ticarət evinin nümayəndəsinin

sədrliyi ilə satış və alış qiymətləri arasındakı orta qiyməti müəyyənləşdirirlər. Bu, «London fiksi» adlandırılır. Onlardan hər birinin stolunun üstündə kiçik Britanya bayrağı—«Yuniyon Cek» olur və qızılın yekun qiyməti yalnız bütün bayraqcılar şaquli vəziyyətdə olarkən qəbul edilmiş sayılır, yəni beş iştirakçının hər biri bununla öz razılığını ifadə edir. Uzun illərdir ki, dünyanın ən iri bankları və qızıl e'mal şirkətləri London fiksindən qızıla qoyacaqları qiyməti müəyyənləşdirmək üçün istifadə edirlər.⁴⁸

Dünya maliyyə sistemi üzərində Rotşild birjası tərəfindən həyata keçirilməyə başlayan yəhudi nəzarəti 20-ci əsrin əvvəllərində Federal ehtiyat sisteminin yaradılması ilə daha da qüvvətləndi. Bu sistemin yaradılması yəhudi bankerlərinə qızılla fırılداqlar etməklə yanaşı, dolların beynəlxalqlaşdırılması və onun dəyərinin sü'ni şəkildə artırılması fırılдаğına da əl atmaq imkanı verdi. Mə'lum olduğu kimi, yəhudi bankerlərinin birinci cəhdi dəhşətli iflasla – milyonlarla insanı müflisləşdirən, iqtisadiyyatın bütöv sahələrinin məhvinə səbəb olan böyük böhranla nəticələndi. ABŞ və digər Qərb ölkələrində sənaye istehsalı 2-3 dəfə azaldı ki, bu da milyonlarla adamı dilənçiliyə və aclığa sürüklədi.

Bu fırılдаğın təşkilatçılarından heç biri isə müflisləşmədi. Rotşildlər, Kunlar, Varburqlar, Leblər və digər yəhudi bankerlər yalnız öz sərvətlərini artırdılar və müflisləşmiş bir çox müəssələri dəyər-dəyməzinə aldılar. Yəhudi bankerlərindən birinin e'tiraf etdiyi kimi, müflisləşmə, bədbəxtçilik, dilənçilik

yəhudi sərvətlərinin yaradılması üçün münbit mühitdir: Bizim sərvətimiz var-dövlət yaradılması, hətta ondan istifadə edilməsi ilə deyil, var-dövlətin təmərküzləşdirilməsi ilə idarə olunur ki, möhtəkirliyin canı elə bundadır. Var-dövlət əldən-ələ nə qədər çox keçirsə, onun daha çox hissəsi bizə qalır. Biz – bütün mübadilə əməliyyatları üçün sifarişlər qəbul edən maklerlərik. Biz – yer kürəsinin bütün nöqtələrinə nəzarət edən, anonim və sərgərdan kapitalın hər hansı bir yerdəyişməsindən – istər bir ölkədən digərinə pul köçürməsi olsun, istərsə də kursun dəyişilməsi – rüsum toplayan vergi yığanlarıq. Biz çiçəklənmənin yeknəsəq, yorucu zümzüməsindənsə, kursların artım və azalmasının coşqun, həyəcanlı səslərini daha çox xoşlayırıq. Bu səslərin oyanışı üçün inqilab, yaxud elə inqilabın eyni olan müharibə ilə heç bir müqayisəyə gəlməz. İkincisi, inqilab xalqları zəiflədir və onların özləri üçün yabançı olan tə'sisatlara qarşı müqavimətini azaldır.⁴⁹

Beynəlxalq maliyyə sisteminin yəhudilərin əlində son olaraq təmərküzləşdirən sonuncu addım yəhudi bankerlərinin BVF-nu və ümumdünya bankını yaratmaları oldu. Bununla da yəhudi bankerləri özlərinin dünya qiymətlərini tənzimləyənlər və bütöv dövlətlər üçün bankerlər (pul satıcıları) qismində üstünlüklərini təmin etdilər.

Bu üstünlükdən istifadə edən ABŞ və digər Qərb ölkələri başqa ölkələrin ehtiyatlarının öz xeyirlərinə yenidən bölüşdürülməsi üçün xüsusi vasitə yaratdılar. Onlar digər ölkələrdən gətirilən xammal və yanacağın

qiymətini bilərəkdən əhəmiyyətli dərəcədə aşağı salmağa başladılar.

BMT ekspertləri dəfələrlə qeyd etmişlər ki, inkişaf etməkdə olan ölkələrin xammalı və yanacaq əldə etmək üçün real məsrəfləri və müvafiq ekoloji aspektlərin xərcləri xammal və yanacaq üçün müəyyənləşdirilən ümumdünya qiymətlərindən xeyli yüksəkdir. Qiymətlərin aşağı salınması həm xammalı çıxaran fəhlələrə əhəmiyyətli dərəcədə az maaş verilməsi (əksər hallarda bir neçə dəfə az), həm də xammal çıxaran ölkələrin təbiətinə də zərərə e'tinasızlıq hesabına əldə edilir. Beynəlxalq təşkilatların mə'lumatlarına görə, inkişaf etməkdə olan ölkələrin öz məhsulunu qərb ölkələrinə ixrac edən müəssisələrdən ABŞ-da qüvvədə olan ekoloji normalara riayət etmələri tələb edilsəydi, onlar təkcə ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəyə on milyardlarla dollar xərc çəkməli olardılar.

ABŞ qiymətlərin endirilməsi ilə bağlı məqsədyönlü siyasət yeridir və buna ilk növbədə, e'mal olunmuş məhsullar üçün tarif sədləri hesabına nail olur. Bu sədlər inkişaf etməkdə olan ölkələrə artıq e'mal edilmiş xammal əmtəələrini ixrac etmək imkanı vermir. ABŞ onları yalnız xammal satmağa məcbur edir, çünki qiymətin əsas hissəsi e'malın son mərhələsində formalaşır. Bu işi görən müəssisələr isə artıq ABŞ-da yerləşir.

Qiymətlərin endirilməsinin digər bir aləti ABŞ kənd təsərrüfatına, xüsusilə də həm ekoloji, həm də iqtisadi baxımdan baha başa gələn istehsala daxili subsidiyalar

verilməsidir. Bu gün ABŞ ərzaq taxılı artıqlığı yaranan ən böyük istehsalçıdır. Bu isə bütövlükdə dünya ərzaq bazarına depressiv tə'sir göstərir.

Xammal və yanacağın qiymətinin endirilməsi qərb aləminin iqtisadi mövqeyinin qüvvətlənməsi ilə mütənasib şəkildə, iqtisadi inkişaf templərinin qabaqlayıcı artımına uyğun olaraq həyata keçirilir. Qiymətlərin aşağı salınması nəinki eyni səviyyədə qalmır, əksinə, daim dərinləşir. 90-cı illərin əvvəllərində neft istisna olmaqla, digər xammalların qiyməti mütləq dərəcədə endi. 90-cı illərin ortaları üçün xammal qiymətləri əmsalı YİNNNTAD 1980-cı ilin orta səviyyəsindən 80 faiz aşağı idi. Bu me'yar indiyədək qalmaqdadır. Bu, inkişaf etməkdə olan ölkələrdə dilənçilik və yoxsulluğu gücləndirir, onların bir milyarddan çox vətəndaşı aclıqdan əziyyət çəkir. Beləliklə, ətraf mühit və inkişaf üzrə Beynəlxalq Komissiyaın mə'ruzələrində qeyd olunduğu kimi, «inkişaf etməkdə olan ölkələr öz məhsullarının istehlakçıları olan daha zəngin ölkələri maliyyələşdirməyə məcbur olurlar». Bu sırada ABŞ birincidir.

İnkişaf etməkdə olan ölkələrdən alınan xammal və yanacağın qiymətinin endirilməsi fenomeni rublun dollara nisbətən kursunun aşağı salınması fenomeni ilə ümumi cəhətlərə malikdir. Sonuncu hadisə Qərbin müvafiq tüfeyli strukturlarının mənafeyini ifadə edən işbazların pərdəarxası fırıldaqlarının nəticəsidir.

ABŞ və bütün Qərb aləminin tüfeyliliyindəki hiddətləndirici paradoks həm də ondan ibarətdir ki,

inkişaf etməkdə olan ölkələrə xammal və yanacaq üçün ödənişləri aşağı qiymətlərlə verməklə yanaşı, həmin ölkələr, üstəlik, borc toruna da salınırlar. 90-cı illərdə belə borcların ümumi məbləği 1,3 trilyon dollar idi. Bir çox ölkələrdə faizlər və borcun özü ilə bağlı ödənişlər elə həmin dövrdə alınan yardımın və yeni borcların ümumi məbləğindən çox olur. Borclar üzrə ödənişlər bu ölkələrin ixracının, demək olar ki, 25 faizini təşkil edir.

ABŞ və digər Qərb ölkələri öz maliyyə-kredit təşkilatları vasitəsilə qiymətlər üzərində total nəzarəti həyata keçirir, borclu ölkələr arasında rəqabəti və ziddiyyətləri üstüörtülü şəkildə şirnikləndirir, bununla da onları məsrəfləri azaltmaq üçün əməyin ödənişini azaltmağa məcbur edirlər. Nobel mükafatı laureatı B. Laynın təqdim etdiyi göstəricilərə əsasən 70-dən artıq ölkəyə aidiyyatı olan yeni beynəlxalq iqtisadi strukturun tətbiqi əvvəlki ilə nisbətdə real maaşı 30–90 faiz aşağı saldı. İnkişaf etməkdə olan ölkələrin ABŞ və onun qərbli həmkarları tərəfindən qarət edilməsi ona aparıb çıxarır ki, bu səbəbdən inkişaf etməkdə olan ölkələrdə hər il aclıqdan və onunla əlaqədar olan xəstəliklərdən on milyonlarla adam ölür. Yalnız Yunisefin rəsmi bəyanına görə hər il yarım milyon uşaq borc böhranı səbəbindən həyatla vidalaşır.

Ehtiyatların digər ölkələrdən Amerikaya ötürülməsinin əsas vasitələrindən biri də Transmilli şirkətləridir (TMS). Maliyyə qüdrəti və fəaliyyət miqyasına görə onlar əsl imperiyalardır. TMS, ABŞ-ın onlarla ölkədə filiallara malik ən iri şirkətləri ilə, demək

olar ki, eyniyyət təşkil edir. TMŞ-lərin iqtisadi imkanları çox möhtəşəmdir. Onlar ölkənin ümummilli məhsulunun yarısından çoxunu istehsal edir, maliyyə ehtiyatları isə qərb aləminin milli bankları və beynəlxalq maliyyə təşkilatlarının ehtiyatlarından üç-beş dəfə çoxdur.

Başqa ölkələrin ehtiyatlarının Amerikanın xeyrinə ötürülməsini TMŞ həm filiallarını yerləşdirdiyi ölkələrin həyati baxımdan önəmli ehtiyatlarına nəzarət etməklə, həm də kapital və əmtəələrin Amerikaya transfert adlandırılan, əslində isə, sadəcə fırıldaqçı qiymətlərlə köçürülməsi yolu ilə həyata keçirir.

ABŞ-da yerləşən şirkətlə onu xaricdəki filialları arasında hesablamaların aparıldığı transfert qiymətlər tamamilə ixtiyari şəkildə, yalnız Amerikanın mənafeələrindən çıxış edərək müəyyən olunur. Transfert qiymətlərinin şişirdilməsi yolu ilə gəlirlərin filiallardan Amerikadakı banklara gizli köçürülməsi baş verir. Həmin filiallarda yerləşdikləri ölkələrin yerli milli kapitalları da iştirak edir. Çox geniş yayılmış bu fırıldaqçılıq əməliyyatı gəlirin əslində TMŞ-nin fəaliyyət göstərdiyi ölkəyə məxsus olan hissəsini önəmli dərəcədə azaltmaq imkanı yaradır. Əmtəə və xidmətlər üçün filialların TMŞ-nin digər bölmələrinə ödədiyi açıq-aşkar şişirdilmiş qiymətlər müxtəlif ölkələrdə tədiyyə balanslarını tənzimləmək məqsədilə qəbul olunmuş valyuta məhdudiyyətindən gəlirlərin rıpatiasiyası (geri köçürülməsi) əleyhinə maneələrdən yan keçmək imkanı verir. Bütövlükdə transfert (fırıldaqçı) qiymətlərdən istifadə etməklə, yəni filialları

ilə hesablaşma zamanı qiymətləri şişirtməklə Amerika TMŞ-ləri yüz milyardlarla dollar əlavə gəlir əldə edirlər. Gəlirlərin Amerikanın xeyrinə bölüşdürülməsinin daha bir mənbəyi Amerika kapitalının xarici ölkələrdə işçi qüvvəsi ilə bağlı məsrəflərdə qənaət edilməsidir. Meksika, Tayvan, Cənubi Koreya, Braziliya kimi ölkələrdə işçi qüvvəsilə bağlı məsrəflər ABŞ-dakından 9–10 dəfə aşağıdır. Bu, ABŞ-a başqa ölkələrin zəhmətkeşlərinə məxsus olan məhsulun böyük bir hissəsini ələ keçirmək imkanı verir.

ABŞ və digər Qərb ölkələrinin iqtisadi tufeyliliyinin kifayət qədər iri mənbələrindən biri də narkobiznesdir. Yəhudi-mason sivilizasiyasına məxsus olan ölkələrdə hər il narkotik maddələr alverindən əldə edilən 300 milyard dollar çirkli pul təmizlənilir və bunun 90 faizi həmin ölkənin sənayesinə qoyulur.⁵⁰

Belə nəhəng məbləğlərlə işləmək adi bankların imkanları hüdudlarından kənarda olduğundan, bu işi, adətən ən adi yəhudi bankerləri, BVF və DM əməkdaşları həyata keçirirlər.

Yəhudi-mason sivilizasiyası elitesinin narkotik alverində şəxsi marağı ona qarşı qərb ölkələrində aparılan mübarizənin səmərəsizliyi ilə ifadə olunur. Narkotiklər üzrə beynəlxalq geopolitik mərkəzin direktoru Alen Labrussun qeyd etdiyi kimi: Hər dəfə narkotiklərlə mübarizə qərb ölkələrinin iqtisadi və geostrateji maraqları ilə toqquşduqda, həmin ölkələrin hökumətlərinin «ağ ölüm» alverçilərinə e'lan etdikləri amansız müharibə arxa plana keçir.⁵¹

Yəhudi bankerləri Latın Amerikası, Asiya, ilk növbədə Kolumbiya və Birmada narkobiznes əməliyyatlarını maliyyələşdirirlər.

Nikaraquada vətəndaş müharibəsi zamanı ABŞ hökuməti bu ölkədə narkotik istehsalı və satışı sistemi yaratdı. Kontraslara kömək üçün MKİ və Amerikanın məşhur «dostu» polkovnik Norib nəinki narkotik alverini örtbasdır edir, üstəlik onların Kolumbiyadan ABŞ-a daşınmasını da təşkil edirdi.

Əfqanıstanda müharibə zamanı MKİ Pakistanın xüsusi xidmətlərindən Əfqan qiyamçılarını silahla təmin etmək üçün istifadə edirdi. Əks istiqamətə isə MKİ əməkdaşları atriq opium daşıyırdılar və bu opiyum Pakistandakı 200 gizli labarotoriyada heroinə çevrilirdi. Beləliklə, Amerika hökumətinin köməyi ilə 1980-1994-cü illərdə Əfqanıstanda opiyum istehsalı 200 tondan 3000 tonadək, yəni 15 dəfə artdı.⁵²

BƏŞƏRİYYƏTİN VÜCUDUNA YAPIŞMIŞ ZƏLİ

Amerikanın qüdrəti başqa ölkələrin müflisləşməsi hesabına çiçəklənir. Digər ölkələrdəki 100 milyonlarla insan üçün məhvedici olmaq baxımından, ABŞ-ın tərəqqisi faşist almaniyasının iqtisadi inkişafı ilə tutuşdurula bilər. O vaxt istila etdiyi ölkələrin ehtiyatlarını təmərküzləşdirmək hesabına Almaniya nəhəng vəsait toplamağa və görünməmiş nəticələr əldə etməyə nail olmuşdu. Amerika iqtisadi sistemi bəşəriyyətin bədəninə daraşan zəli kimidir – bəşəriyyət üçün nə qədər pisdirisə, onun üçün bir o qədər yaxşıdır.

Sənaye fəaliyyəti nəticəsində atmosferin karbon oksidi (dəm qazı) ilə çirkləndirilməsinin üçdə bir hissəsi ABŞ-ın payına düşür. Amerika TMS-nin xaricdəki fəaliyyəti də nəzərə alındıqda, bu ölkənin təbiətə vurduğu ziyan ümumi ziyanın 40 faizini təşkil edəcək, başqa sözlə, onun dünya gəliri sistemindəki payına təxminən bərabər olacaq.

1990-cı ildə Avropa parlamenti Honduras və Qvatemala gecəqondularında uşaqları pulla satın aldığına və onların bədən orqanlarından köçürmələr üçün istifadə etdiyinə görə ABŞ-ı qınayan qətnamə qəbul etdi. Lakin təəccüblənmək əbəsdir. Bir çox amerikalının dəstəklədiyi patoloji (zooloji) xudpəsəndlik və fərdiyyətçilik şəxsən onların rifahına xidmət edən istənilən cinayətə bəraət qazandırır.

Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.

1948-1953-cü illər – Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.

1951-1953-cü illər – 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.

1964-1973-cü illər – Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.

1964-cü il – Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.

1964-1973-cü illər – 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştirakı. Yenə minlərlə qurban.

1982-1983-cü il – 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.

1986-cı il – Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.

1989-cu il – Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.

1991-ci il – İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.

1992-1993-cü illər – Somalının silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətl.

Lakin iş təkcə açıq silahlı müdaxilələrlə bitmir. Onilliklər boyu ABŞ Salvador, Kuba, Qvatemala, Əfqanıstan, İran əleyhinə e'lan olunmamış müharibələr aparmış, əldəqayıрма amerikapərəst hökumətləri dəstəkləmək, yaxud bölgədə Amerikanın hökmranlığını qəbul etməyən qanuni hökumətləri

yıxmağa can atan qiyamçılara yardım göstərmək üçün nəhəng xərclər çəkmişdir.

1948-1996-cı illər arasında Amerika hərbiçilərinin və terrorizminin qurbanlarının ümumi sayı 1 milyon nəfərdən çoxdur və burada hələ yaralılar və evsiz-eşiksiz qalanlar daxil deyildir. SSRİ dağılandan sonra ABŞ artıq öz təcavüzkar iddialarını həyata keçirmək yolunda heç bir ciddi maneə ilə üzləşmir. Terrorçu güc strukturlarının yaradılmasına dəhşətli bir meyl yaranmaqdadır. Bütün dünyanı xərçəng xəstəliyi kimi bürüyən belə təşkilatların tə'sirini bir çox ölkələr, ilk növbədə, İraq və Balkan dövlətləri hiss etməkdədir. ABŞ BMT-ni öz terrorçu fəaliyyətinin alətinə çevirməkdədir.

Öz fikrini bürurzə verməkdə və bəyan etməkdə Amerika cəmiyyəti qədər qeyri-müstəqil ikinci bir cəmiyyət yoxdur. Amerikanı «pərdə arxasında» məharətlə yaradılan bütlər idarə edir. Sosioloji sorğuların nəticələrinə görə, amerikalıların 80 faizinin şəxsi rə'yi yoxdur və onlar «pərdə arxası» nöqtəyi-nəzərləri təkrarlayırlar.

Amerika cəmiyyəti planetdə demək olar ki, ən totalitar cəmiyyətdir. Amerikalıların böyük əksəriyyəti ictimai baxımdan mühüm olan bir çox predmetlərlə bağlı eyni fikirdədir. Seçim olmayan seçkilər ali vəzifəyə amerikalılara başqalarının hesabına daha da çox pul və əmtəə söz verən kovboy, yaxud pleyboy görünüşlü birinin yüksəldilməsi üçün keçirilir. Amerika prezidentləri manekenlər sırasından başqa bir şey deyil.

Onların şəxsiyyətlərinin səciyyəvi əlaməti isə hər hansı mənliyin, mə'nəviyyatın olması, stereotip təbəssümlər, jestlər və sözlərdir. Gözə görünməz «pərdə arxası»nın idarə etdiyi maneken – avtomatlar dünyası xristian mədəniyyəti zirvəsindən miskin və zəifdir. Amerika prezidentlərinin, məsələn, Niksonun yaxud Reyqanın xatirələrini oxumaq kifayətdir. Orada bayağı ifadələrdən və məhdud xudbinlikdən savayı bir şey tapmayacaqsınız. Belə cızma-qaralardan sonra Brejnevın qondarma xatirələri də şedevr tə'siri bağışlaya bilər.

Amerika partiya qurultaylarından reportajları görəndə, nə üçün isə, dərhal nasistlərin toplantıları yada düşür. Cuşa gəlmiş kütlə əldəqayıрма prezidentə, yaxud Fűrərə - insani insanlar baxımından tamamilə puç bir şəxsə qarşı qondarma hisslərinin tə'siri altında bağırır, əl çalır.

İnsanları bütün azadlıqlardan məhrum etməyin, onu totalitar sistemin vintciyinə çevirməyin iki yolu var. Birincisi insanları bir sıraya düzmək, onları addımlamağa və lazım olan sözləri deməməyə məcbur etmək. Hitler bu yolu seçmişdi.

İkincisi – insanı uşaqlıqdan birtərəfli şəxsiyyətlə, müt'ə bir avtomata çevirmək. Körpə yaşlarından onu seçim iradəsindən məhrum etmək, şüurunda həyatın bütün xırdalıkları və məqsədinə dair ümumi stereotip təsəvvürlər yerləşdirmək. Bu halda insanı heç sıraya yerləşdirməyə də ehtiyac yoxdur, çünki o, şüuruna yeridilən kumirlərin göstərdiyi istiqamətdə addımlayacaq. Amerika bu ikinci yola üstünlük verdi.

Amerikalı gənclərə diqqət yetirin. Bir televiziya reportajını xatırlayıram. İraqda yaşayış binalarını bombalayan, minlərlə adamı məhv edən təyyarəçilərin qayıdışı göstərilirdi. Onlar yaxşı əhval-ruhiyyədədir, kefləri kökdür, sevincdən bir-birini dümsükləyirlər, sanki beysbol oyunundan qayıdırlar. Bu ruhi durumun özü elə məhz faşizmdir. Mə'lum olduğu kimi insani seçim iradəsi olmadan demokratiya və azadlıqdan danışmaq mümkünsüzdür. Demokratiya seçim tələb edir. Məgər uşaqlıqdan bir nöqteyi-nəzərə əsaslandırılaraq tərbiyələndirilən adam seçim etməyə qadirdirmi? Mə'nəvi, siyasi və ictimai seçim başqa xalqların qərarinə əsaslanan əmtəə və xidmətlər seçimlə əvəzlənir.

QÜDRƏTLİ MASON SUPERDÖVLƏTİ

20-ci əsrin ortaları üçün yalnız ABŞ-da mason loja və təşkilatlarının üzvlərinin ümumi sayı, təxminən 50 milyon nəfər idi.⁵³ «Rotari», «Layons», «Küvenis», «Elk» və i.a. tipli mason loja və klubları ABŞ-ın hər bir şəhər və qəsəbəsində təşəkkül tapmışdı. Ən kiçik yaşayış məntəqələrində də mason təşkilatlarının ilkin özəkləri qurulmuşdu. 1996-cı ildə Arizona ştatının səhra bölgələrində yerləşən böyük Kanonda ekskursiyada olarkən bir qəsəbədən keçdik. Qəsəbənin girişində burada mason təşkilatlarının fəaliyyət göstərməsindən xəbər verən işarəni gördükdə heyratə gəldim. Belə işarələr Amerikadakı hər bir şəhər və ya kəndin girişində qoyulub. Bə'zi yerlərdə, xüsusən də kiçik şəhərlərdə mason loja və tempolların (mason

mə'bədləri) nəzarətçiləri mənə içəri girməyə, hətta fotosəkil çəkməyə də icazə verirdilər.

Loja və templlarda pəncərə olmur, toplantıların əksəriyyəti alaqaranlıqlarda keçirilir. Otaqlardan və iclas zallarından keçərkən özümü narahat, səksəkəli hiss edirəm – divarlarda və qapılarda kabalistik işarələr var, mason bayraqları, üzərində iblis nişanı və David ulduzu çəkilmiş bayraqlar asılıb. Ali mənəblilərin toplantılarının keçirildiyi zalda bahalı mebel, qızıl aypara çəkilmiş çərçivələrə salınmış rəsm əsərləri, xalçalar var. Hər bir templda geyinib-soyunma otağı var. Burada masonlar dərəcələrinə müvafiq paltarlar geyirlər. Ayinlərdən qabaq onlardan bir çoxunun saçını xüsusi olaraq darayır, onları qrimləyirlər. Bu məqsədlər üçün bərbərxana və qrim otaqları var. Hər bir mason lojasında aqala (masonların birgə yemək mərasimi) üçün xüsusi yer var.

Masonlar və onlara yaxın olan təşkilatların üzvləri bütün hakimiyyət strukturlarından, ştat və federal strukturlarınadək, həmçinin təhsil, mədəniyyət, ədəbiyyat və əlbəttə ki, jurnalistikada. Amerikada kafedra qazanmaq istəyən hər bir kəs mütləq mason loja və ya kulubuna daxil olur. Bir dəfə Kaliforniyada rus mənşəli nüfuzlu amerikalı bank qulluqçusu ilə tanış oldum. Bir şüşə viski içməklə keçən görüşümüzün sonunda o mənə mason olduğunu e'tiraf etdi və sanki bu cinayətinə bəraət qazandırmaq üçün dedi: «Lojaya üzv olmasaydım, bütün ömrüm boyu kiçik bir qulluqçu olaraq qalacaqdım.»

Lakin Amerikada tanış olduğum masonların heç də hamısı bu cinayətkar təşkilatın üzvü olduqlarından xəcalət çəkmirdilər. Onların əksəriyyəti özlərini «müstəsna», «böyük sirlərdən xəbərdar» adamlar sayır və xüsusilə bir əda ilə davranırdı. Los-ancelstdən olan bir mason rozenkreyslərə aidliylə fəxr edir və heç nədən çəkinmədən iblisanə ədəbiyyatın təbliği ilə məşğul olurdu.

Yeri gəlmişkən, yeni üzvlər cəlb etmək işilə məhz rozenkreyslər xüsusilə fəal məşğul olurlar. Onların loja və cəmiyyətləri bir çox şəhərdə fəaliyyət göstərir, Son-xose (Kaliforniya) şəhərində isə rozenkreyslər parkı adlandırılan beynəlxalq mərkəzləri yerləşib. Burada oradan başçılarının (imperatorlar) dəfn olunduğu məzarlıq, templ, mason universiteti, inzibati bina, kitabxana, muzey və rəsədxana da var.

Mən həmin parkda iki dəfə olmuşam. Parkın özünün, muzeyin və rəsədxananın ərazisinə istənilən şəxs daxil ola bilər. Parka çox gözəl qulluq edilir, bə'zi yerlərə Misir allahlarının və ilahələrinin təsvirləri yerləşdirilib. Muzeyin kompozisiyası Misirin qədimliyi və kahinlərin müdrikliyini özünəməxsus kultu üzərində qurulub. Hər şey rozenkreyslər muzeyinin təşkilatçılarının özlərini qədim sələflərinin müdrikliyinin və biliklərinin varisi və daşıyıcıları kimi qələmə verməyə can atdıqlarından xəbər verir. Ekstozisiya səliqə ilə seçilib, burada maraqlı orjinallar da var və bütün bunlar şübhəsiz, çox

tə'sirlidir. Muzeydən çıxarkən arzu edən hər bir şəxs xüsusi vərəqlər götürə (onlar qapının ağzında qoyulur) və rozenkreyserlərin muzeysevərlər cəmiyyətinə üzv ola bilər. Bu cəmiyyətin bir neçə iclasında iştirak etdikdən sonra bə'zilərinə ordenin işi ilə daha yaxından tanış olmaq təklif edilir. Beləcə, cinayətkar cəmiyyətə tədrisən yeni-yeni üzvlər cəlb olunur.

Rozenkreyserlərin rəsədxanasında seyrçilər astrologiya və okkultizmə dair ilkin biliklərlə tanış olurlar. Burada da onlarda rozenkreyserlərin qüdrətli, sehirli biliklərə malik olmaları və onların köməyi ilə təbiəti və insanları idarə etməyə qadir olmaları barədə rə'y yaradılır. Rozenkreyserlərin kitabxanalarında ifşa edilmiş fırıldaqçıların – Kaliostro və Sen-jermenin portretləri asılıb. Rozenkreyserlər hələ də onlara ehtiram göstərməkdədirlər. Kitabxanada qədim dövrlərdən günümüzədək çap olunmuş, demək olar ki, bütün okkult, kabbalist və digər iblisanə-mistik ədəbiyyat toplanıb.

Hazırda ABŞ rozenkreyser imperiyasının 60 min üzvü olan 100 lojası var. Bundan başqa, onların 26 xarici şö'bəsi də mövcuddur. Rozenkreyserlər hər il yalnız reklama və poçt xidmətlərinə 1 milyon dollar (80-ci illərin əvvəlinə olan mə'lumata görə) xərcləyirlər. 1929-cu ildə ABŞ torpağında məskunlaşmış rozenkreyserlərin ilk imperatoru Spenser Lüis oldu. Onun vəfatından sonra ordendə hakimiyət oğlu Ralf Lüisin əlinə keçdi. Ralf Lüis «ali mütləq hökmdar,

şimali və cənubi Amerika, Britaniya birliyi və imperiyası, Fransa, İsveçrə, İsveç və Afrika imperatoru» titulu qəbul etdi. 1987-ci ildə vəfat etmiş R. Luisdən sonra rozenkreyserlərin yeni imperatoru Geri Stuart oldu.

Masonlar ABŞ ilə fəxr edir, onu öz ölkələri – «mason dövləti», «qüdrətli supermason dövləti» sayırlar. Mason Henri Ford yazırdı: «Masonluq birləşmiş ştatların ən yaxşı dayaq nöqtəsidir (tarazlaşdırma mexanizmi). Masonlar öz uşaqlarına nə öyrətmək lazım gəldiyini bilirlər.»⁵⁴ Belə bir iftixar hissi üçün onların tam əsasları var. Yalnız Vaşinqtonda 500 min mason lojası və onlara yaxın təşkilatların üzvləri yaşayır. Elə buradaca bir çox mason və satanist təşkilatların mərkəzi qərargahları yerləşir.

1960-cı ildə mason lojaları və onlara yaxın olan təşkilatların üzvlərinin sayı (1000 nəfərlə)⁵⁵

	ABŞ-da cəmi	Vaşinqtaonda
Mason lojaları-----	3800-----	150
Rotari klublar-----	489-----	73
Bnay-Brit-----	400-----	57
Küvenis-----	258-----	5
Layons-----	605-----	88
Elki-----	1250-----	35

Kolumb cəngavərləri-----	1127-----	50
Muzalar-----	1020-----	10
İqlz-----	850-----	3
Old Fellouz-----	609-----	22
Pifiya cəngavərləri-----	250-----	80

Yəhudilər bütün mason loja və təşkilatlarının üzvüdür. Bununla yanaşı, onların bir sıra yəhudi mason qardaşlıqları da var ki, ora yəhudi olmayanlar buraxılmaz, toplantılar isə xüsusi qapalılıq şəraitində keçirilir. Artıq 30-cu illərdə yalnız ABŞ-da 15 belə «qardaşlıq» yaranmışdı, onların 2451 lojası, yaxud filialında 574163 nəfər vardı. Üzvlərdən başqa, 160000 nəfər də «sionizm zəvvərləri»–milli yəhudi təşkilatı sıralarında birləşmişdi.⁵⁶

Əlbəttə, yəhudi masonluğunun özəyi «Bnay-Brit» ordenidir–yəhudi xalqının «vicdanı, əqli, zəkası». 60-cı illərdə bu orden 400 minə yaxın amerikalı yəhudini birləşdirdi ki, bunlardan da 57 mini Vaşinqtonda yaşayır, hökumətdə və biznesdə məs'ul vəzifələrdə işləyirlər.

Yəhudilərin başçılığı altında 500000 paytaxt masonu ABŞ-ın bütün siyasətini müəyyənləşdirir. Yəhudi-mason elitasının hakimiyyətinin nə qədər mütləq olduğuna belə bir fakt da dəlalət edir ki, siyasətlə məşğul olmaq fikrinə hər hansı bir amerikalı ilk növbədə mason lojasına üzv yazılır, həm də eyni zamanda bir neçə mason loja və təşkilatlarına üzv olur.

Siyasətçi nə qədər yüksək zirvə fəth edərsə, lojalarda bir o qədər çox və müxtəlif mason dərəcələri əldə edir. ABŞ və Rusiyanın mason kitabxana və arxivlərində işləyərkən məşhur masonların siyasi karyeraları barədə çoxlu material toplamağa nail olmuşdu. Lakin ən böyük təəssüratım ABŞ prezidenti H. Trumenin (1884-1972) mason karyerası ilə bağlıdır. Dünya tarixində ən dəhşətli zalımlardan biri olan bu adam iki yapon şəhərinə – Naqasaki və Xirosimaya atom bombaları atılması əmrini vermiş, nəticədə 200 yüz min dinc əhali qırılmışdır.

Trumenin mason karyerası 1909-cu ildən –450 №-li Belton lojaya (Missuri ştatı) üzv olmasından başlamışdır. 1917-ci ildə Trumen artıq «usta» idi, ABŞ prezidenti olmaq ərafəsində isə ən yüksək dərəcəyə (33⁰) yüksəlmişdi.⁵⁷

Bir neçə ayin lojasının üzvü olmuş bu adamın masonluq tarixçəsi aşağıdakı kimidir:

Simvolik masonluq

Belton loja № 450 (Missuri ştatı)

Yanvar–1909–şagird

1 Mart–1909–usta köməkçisi

18 Mart–1909–usta mason

Qrendvyu loja № 615 (Missuri)

1911–loja administratoru

1911-1917–müqəddəs-usta

1917-1925–loja katibi, usta-edalt

Böyük Missuri lojası

1925-30–Ali Ustanın bölgə müavini, bölgə lektoru

1940-41–Ali Usta

Missuri elmi lojası

1941–fəxri usta (Böyük Missuri lojasında Ali Usta olmaqla yanaşı)

York ayini

Orienti çarter lojası № 102

Noyabr 1919–Kral arkası masonu

Şekina Kaunsil № 24

Dekabr 1919–Kral xüsusi ustası

Fələstin komandanlığı lojası №17

Şotland ayini

Kanzas Siti vadisinin şərqi lojası (Missuri)

Mükəmməllik lojası (1912)

Rozenkreyser (27 mart 1917)

Kadoş cəngavərlər Şurasının üzvü (29 mart 1917)

Konsistoriya üzvü 32⁰ (3№ mart 1917)

Möhtərəm 33⁰ (29 oktyabr 1945)

Eyni zamanda Trumen Şrayperlər ordeninin üzvü olmuş, həmçinin bir çox digər Amerika mason ordenlərinə fəxri üzv seçilmişdir.

Trumen ən yaxşı mason mə'ruzəçilərindən biri sayılırdı. 1941-ci ilin fevralında o, radio ilə «Corc Vaşinqton: İnsan və mason» mövzusunda çıxış etdi. Mə'ruzənin əsas mahiyyəti – «Vaşinqton ABŞ-ın mason prinsipləri əsasında quran dahi mason idi».

Yaponiyanın vəhşicəsinə bombardmanı və Rusiyaya «soyuq müharibə» edilməsi barədə qərarları Trumen 33⁰ mason şurasında müzakirədən sonra qəbul etdi.

Bir mason kimi, Trumen üçün bu cinayətkar, bəşəriyyət əleyhinə yönəldilmiş addımlar ayini – iblisənə səciyyə daşıyırdı. Bunlara hazırlıq və həyata keçirməsinə başlanılması xüsusi mason ayini ilə müşayiət olunurdu.

Ali lojada 1946-cı ilin yanvarındakı müzakirədən sonra Ali Usta (həmçinin Tampliyer, rozenkreyser və kadoş cəngavərləri) və ABŞ prezidenti Trumen fevralın 22-də «mason müqəddəslərini» ziyarət etmək üçün C. Vaşinqton adına mason milli memorialına gəlir və burada təntənəli şəkildə and içir ki, ABŞ-ı mason prinsipləri əsasında idarə edəcək, daxili və xarici siyasəti onlara əsaslanaraq həyata keçirəcək. Mart ayında Trumenin də'vəti ilə onun doğma şəhəri Fultona (Missuri ştatı) digər bir yüksək mənəsbli mason – U. Çörçill qonaq gəlir. Birgə iclasdan və Missuri böyük lojasında ayindən sonra hər iki mason yerli

unverisiteti ziyarət etdilər və U. Çörçill burada məşhur nitqini söylədi. Həmin nitqdə o, Qərbin yəhudi-mason dairələrini Rusiyaya qarşı xaç yürüşünə səslədi.⁵⁹

İki ildən sonra yəhudi-mason dünyasının Rusiyaya qarşı soyuq müharibəsinin nəticələrinə sanki yekun vuran Trumen Biç Qrof № 694 lojasının toplantısında çıxış etdi. Mason-prezident bir daha vurğuladı ki: «Mən öz dövlət fəaliyyətimi masonluq prinsipləri əsasında qururam. Hesab edirəm ki, bu idarəetmə prinsipləri bütün dünyaya yayılmalı, bütün sivilizasiya onlara əsaslanaraq qurulmalıdır». Elə həmin iclasda Trumen bəyan etdi ki, ən yüksək mülki vəzifələrə yiyələnsə də, onun üçün ən önəmlisi Ali Usta rütbəsidir. «Mən onu hər şeydən üstün tuturam, çünki masonların Ali Ustası olmaq sadəcə yaxşı dövlət xadimi olmaqdan üstündür. Çünki bu rütbə nəcib prinsiplərə əsaslanaraq bütün dünyaya mason maarifi aşılayır.»⁶⁰ Şahidlər danışrlar ki, Yaponiyanın masonvari maarifləndirilməsindən – Naqasaki və Xirosimaya atom bombaları atıldıqdan sonra ali usta Trumen şən, xoş bir əhval-ruhiyyədə idi və əməkdaşları ilə aramsız zarafat edirdi.

Masonları öz hakimiyyətinin əsas dayağı sayan Trumen ABŞ prezidenti olarkən onların qarşısında tez-tez çıxış edirdi. Belə ki, 1949-cu ilin iyununda o, şraynerlərin Çikaqodakı İmperiya toplantısında iştirak və onların nümayişində çıxış etdi, sentyabrda isə mason lojaları ustalarının Ümumamerika toplantısına qatıldı (2 min iştirakçı) və orada da nitq söylədi.

Trumenin formalaşdırdığı hökumət yalnız masonlar və yəhudilərdən ibarət idi ki, əksər hallarda bu elə

eyniyyət təşkil edirdi. Daim prezident ilə yanaşı olan əsas siyasi fiqur yəhudi, Trumen kimi 33⁰ mason Bernard Baruh idi. O, Trumenin yanında «dünya pərdəarxasının» komissarı rolunu oynayır. Onun iştirakı olmadan heç bir siyasi qərar qəbul edilmirdi. Dövlət katibi C. Marşall və general Omar Bredli kimi yüksək səviyyəli siyasi fiqurlar da Baruhu öz şefləri sayırdılar.

Amerikanın dövlət işlərini mason lojalarında həll etmək ən'ənəsi Trumendən sonra da qalmaqda idi. Eyzenhauer, Kennede və Nikson istisna edilməklə bütün ABŞ prezidentləri mason olmuşlar. Onlardan Conson, Fort, Reyqan və Buş ən fəalları sayılıb.

Amerika mətbuatında dəfələrlə belə bir mülahizə səsləndirilib ki, Kennedin öldürülməsi Conson «qardaş» a hakimiyyətdə yer etmək üçün mason lojaları tərəfindən təşkil olunub. Kennedinin qətlinin araşdırılması üçün prezident Consonun təşkil etdiyi komissiya yalnız masonlardan ibarət idi. Ona Kaliforniya ali lojasının Ali Ustası Erl Uorren, senator Riçard Rassel (Vinder lojası №33) və nümayəndələr palatasının üzvü, gələcək prezident Cerald Fort başçılıq edirdilər. Mə'lum olduğu kimi bu komissiya prezident Kennedin öldürülməsi barədə həqiqətləri gizlətmək üçün əlindən gələni etdi.

Əlamətdar haldır ki, «Uotergeyt» işinin araşdırılmasına qeyri-mason prezident Niksonun hakimiyyətdən uzaqlaşdırılması prosesinə də mason senator Samuel Ervin (Katavba lojası №17) başçılıq

edirdi. Nəticədə ABŞ-ın yeni prezidenti fəal mason Cerald Ford oldu.

Amerika masonları öz hakimiyyətlərini təkcə ABŞ və yer üzündə deyil, hətta kosmosda da bərqərar etməyə can atırlar. Amerika kosmonavtlarının böyük hissəsi də masondur.

Texasın ali lojasında, Dallas şəhərindəki tempildə mən Amerika kosmonavtlarının ayda mason rituallarını icra etmələrini təsvir edən rəsm əsəri görmüşəm.

Amerika kosmonavtı mason Edvin Oldrin ayda üzərində satanist cəngavər – tampliyerlər ordeninin təsviri olan bayraq qoyub gəlmişdir. Bundan başqa o, ayın səthinə iki qızıl halqa qoymuş və onların tə'yinatını açıqlamaqdan imtina etmişdir. Sonralar jurnalistlər öyrənmişlər ki, satanistlər bu halqaları ayda ruhlarla (iblislərlə) okkut əlaqə yaratmaq vasitəsi sayırdılar. Mason rituallarının keçirilməsinə ABŞ kosmik araşdırmalar mərkəzinin (NASA) direktoru, mason iyerarxiyasında ali rütbənin sahibi – Şotlant ayini ordeninin baş katibi S. F. Kleynknext «xeyr-dua» vermişdi.⁶¹

Yəhudilərlə yanaşı masonlar da xristianlara qarşı mübarizənin əsas təşəbbüskarlarından idi. Onlar ABŞ idarə və məktəblərində xristian rəmzlərinə qarşı mübarizəyə başçılıq etdilər. Amerikada xristianlara dövlət torpaqlarında xaç işarəsi və Xilaskarın çarmıxının rəmzinə yerləşdirmək qadağan edilmiş, əvvəllər qoyulan xaçlar çıxarılmışdır. Dövlət məktəb və universitetlərinin tədris auditoriyalarında İsanın

təsvirinin yerləşdirilməsinə yol verilmir. 1994-cü ildə yəhudilər və masonların tələbi ilə Finks şəhərindəki (Arizona ştatı) kiçik universitet kilsəsinin üzərində qurulan xaç çıxarıldı. Bu küfr hərəkatı izləyən xristianlar hiddətlənsələr də əllərindən heç nə gəlmirdi. Buna bənzər hadisə 1997-ci ildə San-fransiskoda (Kaliforniya)da baş vermişdi və nəticələri də eyni idi.

Amerika masonları müqəddəs kitabın (İncil) yenidən «yazılmasına» ilk səs verənlərdən oldular. Mason lojalarından olan kafirlər «Əhdi cədid» qısaltdılar, oradan yəhudilər üçün «naqolay» və iblisə qarşı yönələn bütün hissələri çıxardılar. Cildində mason sirkulu və David ulduzunun təsviri olan «yeni incil» hazırda mason kitab mağazalarında satışdadır.

Həqiqi, provoslav xristianların azsaylı icmaları müasir Amerikada bütpərəst Romadakı xristianların həyatını yaşayırlar – tə'qib və təhqirlərə mə'ruz qalırlar. Onlar ABŞ-ı başdan ayağa bürüyən kütləvi pozğunluq, satanizm, sodomitliyə qarşı e'tiraz edə bilmirdilər. Amerikanın yəhudi-mason qanunları satanist və sodomitlərin hüquqlarını qoruyur. Onlara qarşı e'tiraz edən hər bir adam hüquq pozuntusuna yol vermiş olur və bu səbəbdən də Amerika qanunlarına əsasən həbs edilməlidir.

Amerikanın provoslav xristianları bu ölkənin gələcəyi ilə bağlı ümidlərindən çoxdan əllərini üzüblər və müt'i şəkildə dünyanın axırını gözləyirlər. Onların bu barədə təsəvvürləri «yeni dünya nizamı» və nişanı olan «sahibbəzzamanla» bağlıdır. (M.Qorbaçov).

1990-cı ildə Amerikada çıxan «xristianlıq bu gün» jurnalının üz qabığında əyinlərində masonların bayram libasları olan və dəmirçi gürzü üzərində üstündə «yeni dünya nizamı» yazılmış yer kürəsini çəkiclə döyən SSRİ prezidenti M. Qorbaçovu və ABŞ prezidenti Buşu təsvir edən rəsm verilmişdir.

ƏHDİ-CƏDİDƏ QARŞI

Müasir dövrümüzdə «Amerikanın kristallaşmış yəhudi ruhu» (V.Zombart) möhtəşəm bir buz aysberqinə çevrilmişdir və bu ölkənin digər həyat formaları onun ətrafında təşkilatlanır. İudaizmin buz dağı xristian sivilizasiyası və mə'nəvi mədəniyyətin bütün təzahürlərini də buza döndərdi. Yəhudilər ABŞ hökumətində ən mühüm siyasi vəzifələrin 50–60 %-ni tutur, biznes, maliyyə, KİV, elm və mədəniyyətə tam nəzarət etdiyi kimi: «Bu gün biz ABŞ-da özümüzü səpələnmiş şəkildə (diaspora) yox, doğma ölkəmizdəki kimi hiss edirik. Hazırda ABŞ hökumətində yəhudilər bütün səviyyələrdə qərarlar qəbulunda bərabərhüquqlu tərəfdaşlardır». Ravvinin fikrincə, Klintonun prezidentliyi xüsusilə önəmli olmuşdur. Onun hakimiyyəti dövründə «yəhudilərin hökmranlığını əhəmiyyətli dərəcədə genişləndirən» bir sıra dəyişikliklər həyata keçirilmişdir.⁶³

Hər bir Amerika prezidenti və görkəmli siyasi xadimi Vaşinqtondakı Adat İzrael sinaqoqunda İsrailin «böyüklüyü» qarşısında baş əyməyi özünə borc bilir. Sinaqoqun qapısında daim iki-İsrail və ABŞ bayraqları asılır. Yəhudilər üçün müqəddəs olan yerlər və

məzarlar, məsələn, T. Hersl və V. Jabatinski kimi baş sionistlərin məzarları qarşısında mütləq diz çökmək və baş əyməklə İsrailə səfər edilməsi də ABŞ prezidentləri üçün ayın səciyyəsi kəsb etmişdir. Müharibədən sonrakı Amerikada bircə prezidentin belə bu ayinə riayət etməmək cəsarətinə malik olması barədə məndə bir dənə də olsun fakt yoxdur. Lakin bu hələ hamısı deyil. Demək olar ki, hər yeni prezident yəhudiliyə tam loyol olduğunu təsdiq etmək üçün vaxtaşırı mö'min yəhudi nəzdində şabes-qoy funksiyasını icra edir. Mə'lum olduğu kimi, din yəhudilərə şənbə günləri işləməyi, hətta sinaqoqda, evdəki mərasim şamdanlarındakı şamları söndürməyi də qadağan edir. Bunu yalnız yəhudi olmayan şabes-qoy edə bilər. Budur, şənbə günlərindən birində ABŞ prezidentinin maşın karvanı öz yəhudi əməkdaşlarından birinin evi qarşısında dayanır, superdövlətin başçısı yəhudi mərasimində iştirak etmək – mərasim şamlarını söndürmək üçün evə daxil olur.

Mən artıq dəfələrlə qeyd etmişəm ki, ABŞ-ın maliyyə-kredit sistemi tamamilə beynəlxalq yəhudi bankerlərinin əlindədir.

ABŞ federal ehtiyat sisteminin əsas səhmdarları arasında aşağıdakıların adları var:

Rotşildlər (London, Berlin), Lazars Brazars (Paris), İzrail iff (İtalya), Kun-Leb kompani (Almaniya), Zarburqlar (Almaniya, Hollandiya), Leman Bravers (Nyu-york), Holdman və Zaks (Nyu-york), Rokfeller (Nyu-york).

Yalnız federal ehtiyat sisteminin (FES) əməliyyatları sayəsində beynəlxalq yəhudi bankərləri 100 milyardlarla dollar qazanc əldə edirlər. FES-in əməliyyatlarına nə prezident, nə ABŞ hökuməti nə də maliyyə naziri nəzarət etmək hüququna malik deyildir. Əksinə, onlar hamısı yuxarıda sadalanan səhmdarlardan asılı vəziyyətdədirlər.

Yəhudi liderlər təkcə bu ölkənin sərvətlərini nəzarətə almayıblar, üstəlik onlar ölkə əhalisinin üzərinə yəhudi mərasim vergisi də qoyublar ki, həmin vergini hər bir amerikalı bu və ya digər şəkildə ödəməlidir. Bu, koşer vergisi adlanan vergidir.

Koşer sözü qidanın yəhudiliyin mərasim normalarına əsasən yemək üçün yararlı olduğunu bildirir. Bunun üçün xüsusi ravvinlər qida üzərində mərasim hərəkətləri həyata keçirirlər. Yalnız bundan sonra onlar həmin qidadan istifadəyə icazə verirlər. Lakin öz mərasim işləri üçün ravvinlər pul tələb edirlər ki, həmin pulu onlara ərzaq malları istehsal edən şirkətlər ödəyirlər. Təbii ki, şirkət ravvinlərə ödədiyi pulu məhsulların qiymətinə daxil edir, həmin məhsulların dəyəri isə bütün alıcılar tərəfindən ödənilir, halbuki, yəhudilər onların arasında cəmi bir neçə faiz təşkil edir.

Yəhudilərin xristianlardan aldığı bu ödənişlər ilk dəfə 1919-cu ildə Nyu-yorkda reallaşdırılıb. Bir neçə yəhudi ərzaq müəssəsi ravvinlər də'vət etmək qərarına gələrək onların mərasim əməliyyatından sonra

məhsulların üstündə çevrə içində «k» hərfi işarəsini qoymağa başladılar. Sonralar belə müəssisələrin sayı artır və daha bir işarə – çevrə içində «o» işarəsi də meydana çıxdı. 1960-cı illərdə ravvinləri də'vət edən ərzaq şirkətlərinin sayı 225, 1966-cı ildə 475, 1975-ci ildə 800 oldu. 1990-cı ilin ortaları üçün koşer vergisi çay, kofe, koka-kola və başqa içkilər daxil olmaqla, 16 min adda ərzaq məhsulunu əhatə edirdi.

1988-ci ilin iyulunda Çikaqo yəhudi sazişi imzalandı. Sazişə görə 30 milyard dollar dəyərində ərzaq yəhudi koşer vergisinə mə'ruz qalmalıdır. On ildən sonra isə bu məbləğ təxminən üç dəfə artdı.

Amerika ravvinləri ərzaq məhsulları istehlakçılarını saymaqla məşğul olan bir sıra möhtəşəm təşkilatlar yaradıblar. Mərasim vasitəsilə qoyunçuluqla məşğul olan ən böyük təşkilat – ortodoksal yəhudi konqresiyası ittifaqı oldu. O, 1200 kompaniyaya, yaxud bütövlükdə koşer bazarının 80 faizinə mərasim xidməti göstərir. Koşer mərasimini həyata keçirmək sahəsində burada 600 ravvin «zəhmət» çəkir.⁶⁵

Ərzaq məhsulları istehsal edən şirkətlərin əksəriyyətinə zorla qəbul etdirilən koşer mərasimi üçün yəhudi təşkilatları və ravvinlərin illik gəliri 100 milyard dollardan çoxdur. Bu pullar yəhudiliyin ehtiyaclarına sinaqoqlar tikilməsinə və tə'mirinə, talmudi təhsilə və i.a. sərf olunur.

Yəhudi təşkilatları ABŞ dövlət büdcəsinin üzərinə də özünəməxsus vergi qoyublar – büdcə digər ölkələrdən xüsusən Rusiyadan gəlmiş mühacirləri təmin etməlidir. Keçmiş sovet yəhudilərinə xüsusi şərait yaradılır,

imtiyazlar verilir. Amerika torpağına qədəm qoyan hər bir yəhudi 7 min dollar pul havayı, yaxud aşağı qiymətə mənzil alır. Sonralar bunların işə düzəldiləcəyi də nəzərdə tutulur.

Lakin yəhudilərin 40 faizi işləmək istəmir və onlara rəlfə adlanan xüsusi müavinat verilməsini, pulsuz tibbi xidmət göstərilməsini tələb edir. Məndə olan mə'lumata görə yalnız 1994-cü ildə ABŞ-a demək olar ki, 200 min sovet yəhudisi köçmüş, Amerika vergi ödəyişləri onların saxlanılmasına, ən azı bir milyard dollar xərcləmişlər.⁶⁶

Keçmiş sovet yəhudilərinin böyük əksəriyyətinin ABŞ-da aldığı nasizim tə'qiblərinə mə'ruz qalanlar üçün müavinəti Almaniya hökuməti ödəyir. Beynəlxalq yəhudi dairələrinin bu dövlətə zorla qəbul etdirdikləri qanuna görə müharibə qurtaranadək anadan olan, almanların işğal etdikləri ərazilərdə müəyyən müddət yaşayan, yaxud sonradan almanlar tərəfindən işğal edilən ərazilərdən qaçan (köçürülən) hər bir yəhudinin (rus, polyak, çexin yox) 5 min marka həcmində müavinat almaq hüququ var (1989).⁶⁷ Bu müavinəti alan yəhudilərin 90 faizindən çoxu heç nasizmin əsil qurbanları da olmayıblar. Onların aldıqları pullar əslində, faşist işğalından həqiqətən ziyan çəkmiş milyonlarla rusa (maloroslar və beloruslar da daxil olmaqla) verilməli idi.

2-ci dünya müharibəsindən sonra yəhudilər xristianlıq üzərinə hücumlarını daha da gücləndirdilər. Bu özünü ilk növbədə satanist və sodomist təşkilatların açılmasında göstərdi. Bir qayda olaraq belə təşkilatlara

yəhudilər və masonlar başçılıq edirdilər. Amerika yəhudi və mason təşkilatları sodomist hərəkətlərin əksəriyyətinin təşəbbüskarı oldular, onların təşəbbüsü ilə ştatların əksəriyyətində sodomistliyi ləqəlləşdirən qanunlar qəbul edildi. Bu qanunlara görə, sodomistlər xüsusi status və «köhnə fikirlilikdən» müdafiə əldə edirlər. 1995-ci ildə ravvinlərin ümumamerika qurultayı sodomistliyi dəstəklədi və onun iudizmə aid olmadığını qeyd etdi.

1996-cı ildə bir sıra yəhudi və mason fəalları «Amerika ailəsi uğrunda mütərəqqi ittifaqda» adlı ümumamerika təşkilatını yaratdılar. İttifaqın başında yəhudi və mason M. Lerner dayandı, onun proqramında birinci yeri abort hüququ və homoseksualların hüquqları uğrunda mübarizə tutdu.⁶⁸

«Bnay-brit» tipli yəhudi təşkilatları xristianların yəhudilərin ədalətsiz, tanrı əleyhinə siyasətlərini, onların müəyyən dairələrinin tüfeyliliyinə qarşı əks-təsir cəhdlərini diqqətlə izləyir. Ədalətin bərpasına yönəlmiş istənilən cəhd «antisemitizm» e'lan edilir və bunun bəisi xristianlıq göstərilir.

1979-cu ilə Bnay-britin himayəsi ilə çapdan çıxan «Amerikada antisemitizm» adlı kitabda həmin yəhudi mason lojasının üzvləri açıq aşkar xristianları antisemitizmdə ittiham edir, səbəb kimi isə xristianların yeganə qurtuluş yolunu İsa da görmələrini, ona inanmayanların hamısını lə'nətləmələrini göstərirdilər.⁶⁹

1964 və 1981-ci illərdə elə həmin lojanın himayəsi ilə amerikalılar arasında aparılan sorğu-sualda onların

yəhudilərə münasibətinin aydınlaşdırılmasına cəhd göstərilmişdir.

Sorğu yəhudiləri dəhşətə gətirən bir mənzərə yaratdı – «kristallaşmış yəhudi ruhu» ölkəsində əhalinin əksər hissəsi yəhudiləri sevmir və onlara inanmır.c

Cədvəldə sorğuların əsas nəticələri verilir.⁷⁰

Bu nəticələr yəhudi təşkilatlarının özləri tərəfindən əldə edildiyindən, xüsusilə mühümdür.

1964-1981-ci illər ərzində amerikalıların yəhudilərə mənfi münasibəti bir qədər azalmışdır. Bununla belə 52-57 faiz yəhudilərin qapalı təcrid olunmuş şəkildə yaşamaları, işə yalnız yəhudiləri götürməyə çalışdıqları və hər bir işdə başda durmağa can atmaları üçün qınayırlar. 43-46 faiz isə yəhudiləri beynəlxalq banklar, həmçinin kino və televizya üzərində hökmranlığa görə qınayır. Rə'yi soruşulanların üçdə bir hissəsinin fikrincə yəhudilərin çoxlu çatışmayan cəhətləri var, belə ki, onlar məqsədlərinə çatmaq üçün biznesdə şübhəli və heç də təmiz olmayan üsullara əl atırlar.

ABŞ ƏHALİSİNİN YƏHUDİLƏRƏ MÜNASİBƏTİ

Yəhudiləri sevməyən, onlara amansızlıqla yanaşan amerikalıların faizi

Yəhudilərə məhəbbət və inamın olmamasının səbəbləri

	1964	1981
Yəhudilər kino və televiziyanı əl keçirdikləri üçün	--	--
-----70-----	46	
Yəhudilər işə yalnız özününküləri götürdükləri üçün	--	--
-----60-----	57	
Yəhudilər hər işdə başda olmaq istedikləri üçün	-----	-----
-----63-----	52	
Yəhudilər ayrıca, təcrid olunmuş şəkildə yaşadıkları üçün	-----	-----
-----58-----	53	
Beynəlxalq banklar yəhudilərin tabeliyində olduğu üçün	-----	-----
-----55-----	43	
Yəhudilər nasist almaniyasında başlarına gələnlərdən həddən artıq çox şikayət etdikləri üçün	-----	-----
-----51-----	40	
Yəhudilər məqsədlərinə yetmək üçün şübhəli, qeyri-qanuni vasitələrdən istifadə etdikləri üçün	-----	-----
-----48-----	33	
Yəhudilər qıcıq yaradan çoxlu qüsurlara malik olduğu üçün	-----	-----
-----48-----	29	
Yəhudi iş adamları öz məqsədlərinə nail olmaq naminə qabiliyyətli iş adamlarına onlarla bərabər rəqabət aparmaq imkanı verməyən vasitələrə əl atdıqları üçün	-----	-----
-----40-----	27	
Yəhudilər İsrailə Amerikadan daha çox meylli olduqları üçün	--	--
-----39-----	48	

Yəhudi iş adamları bütün digər iş adamlarına nisbətən az vicdanlı olduqları üçün---34-----22
Yəhudilər başqa adamlarla nə ola biləcəyi barədə düşünməyərək daha çox öz qeydlərinə qaldıqları üçün-----30-----22
Yəhudilər dünya biznesində həddən artıq hakimiyyətə malik olduqları üçün----33-----37
Yəhudilər arzu edilmədikləri yerlərə can atdıqları üçün---21-----19
Yəhudilər Amerikada həddən artıq hakimiyyətə malik olduqları üçün-----13-----23
Yəhudilər öz şübhəli ideyaları ilə başqa adamlara çoxlu narahatçılıqlar gətirdikləri üçün-----13-----14

80-cı illərdə bir çox amerikalı yəhudilərin hökumətdə və biznesdə həddən artıq hakimiyyətə malik olduqlarını anlamağa başladı. (23-37%). Amerikalıların demək olar ki, yarısı yəhudilərin İsrailə daha çox meyilli olduqlarını düşünürdü (60-cı illərdə belə amerikalıların sayı 39% idi).

60-cı illərdə amerikalıların 45%-i, 80-cı illərdə isə 34%-i yəhudilərlə qohum olmağın yolverilməzliyini iddia edirdi.

Yəhudilərin Amerikanın digər xalqlarına nisbətən daha çox pula malik olmaları fikrini amerikalıların 56%-i təsdiq etmişdir. ABŞ əhalisinin təxminən 45%-i yəhudilərin daha xudpəsənd və yalnız özlərini düşünən olduğunu güman edirdi.

Sorğuları yekunlaşdırıb ümumiləşdirici nəticələr çıxararkən Bnay-Britdən olan yəhudi sosioloqları iddia edirdilər ki, amerikalıların orta hesabla 34%-i «antisemitlərə» aid etmək lazımdır. Rəqəmlə ifadə etdikdə isə bu o demək idi ki, ABŞ-da 70 milyon antisemit, yə'ni iudaizmə əsaslanan pozğun ictimai sistemi qəbul etməyən adam yaşayır.

Müasir Amerikada antisemitizm pozğun və bəşəriyyət əleyhinə yönəlmiş yəhudi-mason sivilizasiyası ilə qarşıdurmanın bir formasıdır. Amerikalıların yəhudiləri sevməmələrinin səbəblərinin sadəcə sadalanması da göstərir ki, «əhdi cədidin» dəyərləri gizli, «dondurulmuş» şəkildə olsa da, amerikalıların bir hissəsinin qəlbində yaşamaqdadır. Amerika cəmiyyətində «antisemit»lərin sayı «ən'ənəvi Amerika (yə'ni yəhudi) dəyərlərini» qəbul etməyənlərin sayı ilə demək olar ki, eynidir (30–40%).

SATANİZMİN RƏSMİ DƏSTƏKLƏNMƏSİ

Hasidizm kimi, satanizm də yəhudiliyin gizli, qaniçən və kabbalist sektorlarından doğub.⁷¹ 18-ci əsrədək o, gizli yəhudi sektası kimi nikişaf etmiş, daha sonra isə yəhudilikdən ayrılaraq masonluğun ən nüfuzlu cərəyanlarından birinə çevrilmişdir. Amerika və Avropa «azad daşyonanları»-nın ən məşhur başçıları da (A. Payk–Bafanet kultu; Y. Balavatskayk–«lütsiferlik»; A. Krum–İblisə, «Vəhşi sitayiş») iblisanə mərasimlərin masonluğun özəyini təşkil etdiyini demək olar ki, açıq-aşkar e'tiraf etmişdilər.

19-cu əsrdə fransalı yəhudi Elifas Levi satanist sekta yaratdı. Magiyanın güc mənbəyi olduğunu qeyd edən Levi, seks və narkotiklərə xüsusi diqqət yetirdi.⁷² 19-cu əsrin 40-cı illərində yaranan daha bir satanist sektasından isə sonralar keçmiş keşiş və keçmiş rahibənin başçılığı altında «Karmila kilsəsi» yarandı.⁷³

Özlərindən əvvəlki gizli qanlı yəhudi sektaları kimi, satanist sektalarının mərasimlərinin özəyini də qanlı ayinlər təşkil edirdi.

Xələfləri kimi, satanistlər də belə hesab edirdilər ki, mə'sum qurbanların qanı iblisə sitayiş ayinlərinin uğurunun rəhnidir. Satanistlərin də təşəkkülünə rəvac vermiş kabbalist sektaların tə'liminə görə, qan tək cə həyat rəmzi deyil, həm də həyatın özüdür, ölüm anında kənarlaşan enerjinin məkanıdır. Həmin enerjidən isə sehr və magiya üçün istifadə etmək olar.

Mason–satanist A. Kroulinin qeyd etdiyi kimi, maksimum mə'nəvi tə'sirə nail olmaq üçün ən böyük və ən saf qüvvəyə malik qurban seçmək lazımdır.

Qurban qismində «mütləq bəkarətli» oğlan uşaqları xüsusilə yararlıdır.

Demək olar ki, bütün hallarda insan qurbanı sehrli qüvvə əldə etmək üçün ən yaxşı vasitədir.⁷⁴

Satanistlərin mərasim qətlərini və iblisə sitayiş məqsədilə qurbanların qanı ilə həyata keçirilən ayinləri «qara messalar» (ibadətlər) adlandırırdılar. Katoliklərin kilsə ibadətlərinə bənzəyən bu cür ilk messalar barədə mə'lumatlar 17-ci əsrin 2-ci yarısı–18-ci əsrin əvvəllərinə aiddir. Bu messaları yerinə yetirmək üçün

satanistlər kilsədən kənarlaşdırılmış keçmiş katolik keşişlərini cəlb edirdilər.

Keçmiş keşişlərdən biri, satanist Qvidburq belə «messaların» necə keçirildiyini təsvir etmişdir: «Çılpaq qadın çarpayuya uzandı. Başı və ayaqları kənara sallanmışdı. Onun döşünün üstünə xaç və salfet, qarnının üstünə isə xüsusi qab qoydular. Qvidburq bıçaqla uşağın boğazını kəsdi və qabı onun qanı ilə doldurdu. Uşağın bədənini «sehrli» maddə düzəltmək üçün saxladılar».⁷⁵

Əsl «qara messalar» daha peşəkar səciyyə kəsb edib. İblis kultunun bütün detalları cilalanıb. Əvvəllərdəki çarpayı əvəzinə «iblis qurbangahı»–uzunluğu, təxminən 2 metr, eni 1 metr olan stoldan istifadə edilir. «Qurbangahın» üstünə çılpaq qadın, əksər hallarda fahişə uzadılır. Onun qarnının üstündə pentaqram işarəsi çəkilir. Pentaqramın beş zirvəsi yer, hava, su, alov və ruhun rəmzləridir. Şamlar qara rəngli «qurbangahın» üstündə yerləşdirilir. Onları xaç suyuna çəkilməmiş uşaqların piyindən düzəldirlər. Satanistlərin istifadə etdikləri qab istənilən metaldan (qızıldan başqa) düzəldilə bilər. Qabda çaxırla fahişənin sidiyini qarışdırırlar. Ayin zamanı güc rəmzi, yaxud insanı qurban kəsmək aləti kimi qılınc istifadə edilə bilər. «Qurbangahın» yanında başıaşağı çevrilmiş xaç qoyulur.

Satanistlərdən biri Müqəddəs Pay əldə etmək üçün kilsəyə yollanır. Qara messa zamanı onların murdarlanması baş verir. Kilsədə bir şey əldə etmək mümkün olmadıqda, insan qurbanı verilir. Onun qanı

qaba əlavə edilir və iştirakçıların hamısı bu məhlulla «paklaşılır». Messa iştirakçıları onu orgiya ilə başa vururlar.⁷⁶

Los-Ancelesdən olan uşaq həkimi H.Simpsonun qənaətinə görə, «Balaca uşaqlara münasibətdə satanistlərin zorakılıq aktlarının dəhşətli reallıq olduğunu e'tiraf etmək zəruridir. Bu, həkimlərin cəmiyyətin diqqətini cəlb etməli olduqları ən ciddi problemlərdəndir».⁷⁷ 90-cı illərin əvvəllərində Amerika radiosu və televiziyasında gedən reportaja görə, hər il ABŞ-da 40 minə yaxın uşaq yox olur və 5 minə yaxın tanınmayan uşaq meyidi tapılır. Amerika fahişələri arasında xüsusi biznes növü var-onlardan bə'ziləri özünəməxsus inkubator rolunu oynayır, doğduqları körpələri «qara messalar» üçün satırlar (80-cı illərin axırlarında hər körpə üçün 3–5 min dollar verirdilər).

Lakin qurbanlar təkcə körpə uşaqlardan ibarət olmur. İblisə sitayiş edən amerikalılar öz ayinləri zamanı dəfələrlə yaşlı adamları da qətlə yetiriblər. 1986-cı ildə Amerika ayin zamanı A.Perrinin qətlindən dəhşətə gəldi. Bu hadisə Stanford universitetinin (Kaliforniya) memorial kilsəsində baş vermişdi. Kilsə qulluqçularının ifadəsinə görə, «bu, satanist ayin idi».⁷⁸ Qətl, qurbangah hissəsində baş vermişdi. İblisə sitayiş edənlər meyidin ətrafına şamlar düzmüş, cəsədi təhqir etmişdilər. Polis yalnız bir iblissevər-qatili-David Berkoviçi müəyyənləşdirməyə nail oldu.

Mən bu kilsədə oldum. Bura kifayət qədər tutumlu, pis işıqlandırılmış, qalın divarları olan, yə'ni «qara messalar»ın və digər iblisanə ayinlərin icarsı üçün ideal

bir yerdir. Kilsə arxivi 1996-1997-ci illərdə arxivində işlədiyim Quver institutunun yaxınlığında yerləşdiyindən, burada baş verən bə'zi hadisələri izləmək imkanına malik oldum. Kilsə sodomitlərin sevimli yerinə çevrilmişdi–burada protestant keşişləri mütəmadi olaraq keylər (kişiləri «sevən» kişilər) və lesbiyan qadınlar (qadınları «sevən» qadınlar) arasında «nigahlar» bağlayırdılar. Bu, kifayət qədər əsrarəngiz bir prosesdir. Deyilənlərə görə, bə'zi «nigah» proseslərinə ABŞ-ın bir çox şəhərlərindən yüzlərlə sodomit gəlir. «Nigah» bağlayan keşiş qətlin və cəsədin təhqir olunduğu yerin düz mərkəzində dayanır.

Hazırda bu kilsə, şübhəsiz, iblissevərlər və sodomitlərin ziyarət etdikləri ən sevimli yerlərdən birinə çevrilib. Görünür, Birləşmiş Dinlər Təşkilatının tə'sisçilərinin öz konfranslarını məhz burada keçirmək qərarları da təsadüfü deyil. Bu barədə sonuncu fəsildə daha ətraflı danışacağam.

20-ci əsrin ən məşhur iblissevəri və iblisanə kilsənin banisi macar yəhudisi Anton Lavey olub. (1930-cu ildə doğulub). A. Kroulinin «mə'nəvi şagirdi olan Lavey də öz müəllimi kimi, əsas vəzifəsini xristianlığı məhv etməkdə görürdü.

A. Kroulinin yazılarına əsaslanaraq, Lavey indi hər bir müasir iblissevərin stolüstü kitabına çevrilən 2 kitab tərtib etdi–«İblis bibliyası» və İblisanə mərasim». 1967-ci ilin yanvarında o, ilk iblisanə «nigah», iyun ayında ilk iblisanə «xaç suyuna çəkmə», dekabrda isə «dəfn» həyata keçirdi.

Bütün bunlar açıq-aşkar, izdihamın iştirakı ilə keçirilirdi. Ön iri qəzetlər onun əməllərini ətraflı işıqlandırırdı.

İblisin Ali Kahini A. Lavey «nigah» prosesini San–Fransiskodakı ilk iblissevərlər kilsəsində həyata keçirdi. Mərasimdə ondan başqa, daha 30 «zülmət knyazı» da iştirak etdi.

Özünün iblisanə mərasimlə dəfn olunmasını vəsiyyəət edən E. Oleen adlı dənizçinin dəfni də eynilə geniş reklam olundu. Mərasim elə həmin kilsədə keçirildi, daha sonra isə cəsəd hərbi-dəniz donanmasına xas ehtiram göstərməklə basdırıldı.⁸⁰

1970-ci ildə iblisanə kilsə ABŞ kilsələrinin Milli İttifaqına qəbul edildi. Digər konfessiyalarla yanaşı, Pentaqonun nəzdində iblisanə kilsənin də baş kapellanı təmsil olundu. Onun himayəsi altında ABŞ Silahlı Qüvvələrinə xidmət göstərən yüzə yaxın kapellan-iblissevər qulluq edirdi.

Öz davamçıları üçün Lavey iblisin 9 prinsipini göstərdi:

1. İblis məhdudlaşdırma əvəzinə şəhvani, cismani arzulara himayə təklif edir!

2. İblis mə'nəvi xülyalar əvəzinə dolğun həyat təklif edir!

3. İblis üzdənirəq özünüaldatma əvəzinə kamil müdriklik təklif edir!

4. İblis nankorlara məhəbbət əvəzinə layiqlilərə sevgi təklif edir!

5. İblis hamını bağışlama əvəzinə qisas hüququ təklif edir!

6. İblis psixi qanıçənlərə qayğı əvəzinə məs'ulıyyətlı insanlara qarşı məs'ulıyyəət təklif edir!

7. İblis insanı davranışı 4 ayaq üstə gəzən heyvanlardan bə'zən yaxşı, əksər hallarda isə pis adi heyvan növü kimi təqdim edir!

8. İblis günah adlandırılanların hamısına izn verir, çünki onlar fiziki, hissi və emosional tə'minat verir!

9. İblis həmişə kilsənin ən yaxşı dostu olub, çünki onun sayəsində kilsə uzun illər boyu özünə məşğulıyyəət tapıb!

Satanizmi xüsusi olaraq öyrənən amerikalı keşiş Cefri Steffon hesab edir ki, iblisə yaxınlaşmanın 7 səviyyəsi var.

1-ci səviyyədə falçılıq və ən'ənəvi magiyanın sadə formaları ilə məşğul olanlar yerləşir.

Steffon 2-ci səviyyəyə spritizmə, alkoqola, narkotiklərə və «ağır rok» tipli musiqiyə aludəçliyi olanları aid edir. Bu qrupun nümayəndələrinin bir hissəsi «İblis bibliyası» və «İblisanə mərasimlər» tipli kitablar oxuyurlar, hərdən isə hətta bu ayinlərdən bə'zilərini yerinə yetirməyə təşəbbüs də göstərirlər.

3-cü səviyyədə kortəbii satanist qruplar yerləşir. Onların liderləri Krouli və Lavey tipli adamlar olur. Bir çox adamlar narkotiklərdən istifadə və orgiyalarda iştirak nəticəsində bu qruplarla əlaqə yaradır, yeniyetmələri isə bu cür toplantılara yaşlı satanistlər də'vət edirlər.

Hər bir qrupda özəl inanc və ayinlər sistemi formalaşır və bunlar bir qayda olaraq, həmin qrupun mənafeələrinə müvafiq olur.

4-cü səviyyə «İblis kilsəsi», «Seta mə'bədi» və bu qəbildən olan digər təşkilatların üzvlərini ehtiva edir. «İblis kilsəsi» ona qoşulmaq arzusunda olanları əsaslı şəkildə, hərtərəfli öyrənir. Satanistlərin əsas dini ayini «qara messa»dır. 4-cü mərhələdə olan iblispərəstlər okkultizm haqqında gənclər üçün nəzərdə tutulan yazıların yayılması üçün məs'ulyyəti daşıyırlar.

5-ci səviyyəni satanistlər («məhkəm özək») təşkil edirlər. Onlar qurban verilməsini (o cümlədən insanları) nəzərdə tutan ayinləri yerinə yetirirlər. Hazırda bu adamlar gizli fəaliyyət göstərdiklərindən, onların mövcudluğunu sübut etmək çox çətinidir.

Müxtəlif nəsillərin nümayəndələrini əhatə edən gizli qruplar da bu səviyyəyə aiddir. Bu qrupların üzvləri ikrah doğuran mərasimlər icra edir, uşaqlara münasibətdə zor işlədir, öz uşaqlarını narkotik maddələrə dəyişir, heyvanları və insanları qurban verirlər.

6-cı səviyyə satanistlərini adeptlər adlandırırlar. «Onlar iblisi görməyə qadirdirlər, həmçinin xırda cinlər üzərində hakimiyyətə malikdirlər».

Ali səviyyə satanistləri illüminatlar, «sırf iblis pərəstişkarları» adlanırlar. Onlar öz iradə və şəxsiyyətlərini iblisə bəxş edirlər.⁸¹

70–80-cı illərdə ABŞ-da iblis kilsəsinin baş templi San-Fransiskodakı Kaliforniya küçəsində idi. Bura itiüclu damı olan, hündür məftil çəpərə alınmış o qədər də böyük olmayan qara binadır. Satanizmin Ali Kahini A. Lavey də elə burada xidmət edib.⁸² Mən 90-cı illərin ortalarında satanist templinin yaxınlığında oldum.

Yerli sakinlərdən onun haqqında hər hansı mə'lumat toplamaq cəhdlərim boşa çıxdı, çünki hamı bu barədə danışmaqdan imtina edirdi. Sorğu-suallarına templin çəpərinə bitişik olan kiçik bərbərxananın işçilərini xüsusilə dəhşətləndirdi. Bir dəfə templin qarşısında xarici görünüşünə görə satanistə oxşayan bir nəfərlə söhbət etməyə nail oldum. O, könülsüz şəkildə bildirdi ki, templ artıq fəaliyyət göstərmir. Sonralar öyrəndim ki, baş mə'bəd həqiqətən Los-Ancelesə köçsə də, köhnə də öz fəaliyyətini dayandırmayıb. Əvvəllər satanizmə aidiyyəti olan şahidlərin sözlərinə görə Kaliforniya küçəsindəki evin altında dərin və geniş zirzəmidə sütunlar və iblis «qurbangahı» var. Təxminən ayda bir dəfə, həmçinin satanistlərin bayram günlərində məhz bu zirzəmidə «qara messalar» keçirilir.⁸³

Onların iştirakçıları maşınlarını buradan xeyli uzaqda saxlayır və templə tək-tək gəlirlər. Bununla belə, indi iblisperəst mə'bədlərin – templərin telefon nömrələrini San-fransisko, Los-anceles, Nyu-yorkdakı istənilən telefon kabinəsində öyrənmək mümkündür. San-fransiskoda telefon kitabçasını açaraq, buna şəxsən əmin oldum.

Satanizmin tədqiqatçısı C. Brennanın mə'lumatına görə ABŞ-da 100 min iblissevəri birləşdirən 8 minə yaxın «toplantı» mövcuddur.⁸⁴ Amerika satanistlərinin Qərbi Avropanın bir çox ölkələrində həmçinin Kanada, Avstralya və Yeni Zelandiyada çoxsaylı filialları var.

Satanizmin Amerika qanadından başqa, digər qanadları da var. Bunlardan bə'ziləri aşağıdakılardır:

«Kelt-şərq ayini» lütsiferçilərin (iblissevərlərin) beynəlxalq assosiasiyası öz «tə'limində» qədim kelt iblissevərlərinin – druidlərin kultunu və yəhudi kabbalasının ayinlərini birləşdirir. Onun İngiltərə, Fransa, ABŞ, İrlandiya və bir sıra digər ölkələrdəki gizli geniş təbəqəsində bir neçə min üzv var.

5 milyonadək üzvü olan daha kütləvi iblissevərlər təşkilatı mərkəzi İngiltərədə yerləşən beynəlxalq druidlər (kelt ayini) cəmiyyətidir. O, mason prinsipi ilə qurulub və ali loja tərəfindən idarə edilir.

Fransadakı yaşıl orden də beynəlxalq druidlər cəmiyyətinə yaxındır. Onun üzvləri özlərini «kelt ayini» lütsiferçiləri adlandırıb və rəmz kimi başında tac, əlində gürz olan buynuzlu keçi şəklindən istifadə edirlər.

İblissevərlər gənclərə xüsusi diqqət yetirirlər. Onların rəhbərləri bu və ya digər namizədə uzun müddət diqqət yetirir, sonra isə sekta üzvü olduqlarını bildirmədən həmin adamla tanış olurlar.

Vaxtı ilə rozenkreyserlər etdikləri kimi, iblissevərlər də gənclərə qeyri-adi güc, şəhvani həzz, sərvət və şöhrət və'd edirlər.

«Yeniyetmə ilə təmas yaradandan bir qədər sonra iblissevərlər onu görüşə dəvət edir, havayı narkotik və seksual əyləncələr və'd edirlər. Daha sonra onun biabırçı vəziyyətdə (məsələn, narkotik maddə qəbul etmiş halda) fotosəklini çəkir və ondan şantaj üçün istifadə edirlər. Bu cür şənliklər «heve metal» musiqisi sədaları altında keçir. Narkotik uyuma vəziyyətində bu musiqi birbaşa şüura tə'sir edir və nəticədə insan sanki

özünü mahnının sözləri və musiqisi ilə eyniləşdirir, onları dərindən qavrayır.»⁸⁵

C. Brennan iblissevərlərə qoşulan Suzanna adlı 18 yaşlı qızın tarixçəsini danışır: «İki il ərzində bu qız iblissevərlər toplantısında fahişə olmuşdu. Suzanna danışdı ki, o qrupun üzvü olan kişilərlə cinsi əlaqəyə girirdi, bə'zən onlardan bir neçəsi qısa fasilələrlə onunla yaxınlıq edirdi. Bu, iblis şərəfinə ayinin tərkib hissəsi idi.

Bu kultda iştiraka onu nə vadar etdiyini soruşduqda Suzanna cavab verdi ki, çoxlu problemləri və ailədə fikir ayrılıqları vardı. Atası ilə tez-tez mübahisə edirdi, evlərində nəinki qarşılıqlı məhəbbət, heç anlaşma və sakitlik də yox idi. Əksinə, hamı bir-birinə düşmən kəsilmişdi. Qız dərin mə'nəvi böhrana düşmüşdü, özünün heç kim tərəfindən seilməyən və heç kimə lazım olmayan artıq bir adam hiss edirdi.

Elə bu zaman onun qayğısına qalan bir gəncə rastlaşır. Qız ona aşiq olur, onu fırtına zamanı sığına biləcəyi sakit bir guşə timsalında görür. Gənci yanında saxlamaq üçün Suzanna hər şeyə hazır idi. Buna görə də onun satanizmə aludə olduğunu eşidəndə e'tiraz etmədən ardınca gedir. Qıza elə gəlir ki, sevgisini sübut edə və aralarındakı ittifaqı möhkəmləndirə biləcək.

İblis kultu qız üçün ailəsini də əvəz edir. Qrupun digər üzvləri ilə təmasda olarkən ən çox zərurət duyduğu bir şeyi – özünə qarşı diqqət qazanır. Lakin digər tərəfdən qrupun üzvləri də ondan özlərinə lazım olanı – onun bədənini tələb edirdilər. Nəticədə qız fahişə oldu».⁸⁶

Satanizm Amerika gənclərinin həyatında özünə möhkəm yer tutub. ABŞ məhkəmələrində satanizm və ayini qətlərlə bağlı işlərə mütəmadi olaraq baxılır və bunlarda əsas müttəhimlər gənc iblissevərlər olur. 80-ci illərdə baş verən bir neçə hadisəni nümunə gətirək.

Gənc amerikalı iblissevərlərdən ibarət qrup 15 nəfəri iblisə qurban verərək qətlə yetirir. Şahidlərin sözlərinə görə, meyitlər o dərəcədə dəhşətli vəziyyətdə idi ki, insanların başına gətirilənləri görərkən polis işçilərindən çoxunun halı pis oldu.⁸⁷

Lonq-Aylenddən olan iki gənc–17 yaşlı Rikki Kasso və 18 yaşlı Cimmi Troyano 17 yaşlı Harrini ayın zamanı qətlə yetirirlər. Bundan başqa, Rikki qəbirlərin açılmasında, «cəhənnəmin sahibinə» məktubların tərtibində iştirak edirdi. Onun həyatında əsas yeri narkotiklər tuturdu. Bu gənclərin dostlarının əksəriyyəti iblisi çağırmaqla bağlı olan ayinlərlə maraqlanırdı.⁸⁸

Floridada 19 yaşlı Conatan Kantero öz anası Patrisiya Annanı qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdir. Anasının boğazını kəsən Conatan, bunu iblisin şərəfinə dualarla müşayət etmiş və üstəlik, qadının sol qolunu da demək olar ki, kəsib atmışdı. Conatan mə'lumatları okkultizm barədə kitablardan əldə edirdi və qətl zamanı oxuduğu dualar da elə oradan götürülmüşdü: «Tanrım iblis, bilirsən ki, mən bu qadını – məni doğan bu varlığı məhv etdim. Onun mənim şüurum üzərində hökmranlığına son qoydum. O, mənimlə əlaqəsini tamam itirmiş və daha aşağı səviyyədə yerləşən bir ilana çevrilmişdir.»⁸⁹

1986-cı ildə Oklaxoma məhkəməsi 17 yaşlı Son Sellersi üç qətlə – anasını, ögey atasını və mağazadakı satıcını öldürdüyünə görə mühakimə etdi. Sellers özünün məktəbdəki şkafında «iblisənə bibliya» saxlayırdı. «Zülmət kitabı» adlandırdığı gündəliyində o yazırdı: «Yer və kainat hökmdarı iblis naminə zülmət qüvvələrinə öz güclərini mənə vermələrini əmr edirəm». İstintaq iblisənə tə'limin müxtəlif vasitələrini də aşkar etdi – «Zülmət kitabı», «iblislə qanla möhürlənmiş müqavilə», «Susma kodu», «Tərsinə çevrilmiş pentaqram şəkli», «Ağır rok» üslubunda musiqi, həmçinin dəhşət filmləri.⁹⁰

Gənclərin böyük bir hissəsi üçün satanizmlə ilk tanışlıq helloin bayramıdır. Bu, ölüm hökmdarı iblisə qədim bütperəst sitayiş mərasimidir. Bu bayram zamanı demək olar ki, bütün əhali ölüləri təqlid edir və bunun üçün ölü qiyafəsinə girərək dilənir. «Pislik yaxud hədiyyə» mərasimi zamanı amerikalılar ölülərin ruhlarına iblislə bağlı bəxşislər verirlər. Təsadüf deyil ki, Amerikadakı iblis kilsəsi bu günü özünün bayramı e'lan etmişdir. Onların fikrincə bu bayramdan iblisin varlığına şəhadət kimi istifadə olunmalıdır.⁹¹

İblisanə sektaların əksəriyyətində rok-musiqi (xüsusilə ağır rok) iblisə ibadət onu səsləmə ayininin özünəməxsus girişi rolunu oynayır. Qərbdəki kütləvi mədəniyyətin əsas tərkib hissələrindən birinə çevrilən rok musiqisi yəhudi rəhbərlərin başçılığı altında xristian şüurunun dağıdılmasının qüdrətli alətinə çevrildi.⁹² Mən artıq qeyd etmişdim ki, rokun banisi E. Presle yəhudi olması ilə fəxr edir və xristianlığın

dağıdılmasındakı xüsusi missiyası onu sevindirirdi. Onun konsertlərini görən xristianların fikrincə narkoman və sodomit presle iblissevərlərin parlaq tipi idi. Satanizm tədqiqatçısı Con Todd qeyd edir ki: «İblisə həsr olunmuş musiqi vallarının (rok musiqi) hamısı eyni prinsip əsasında qurulub. Cinsi münasibətlər zamanı edilən hərəkətlərə müvafiq şəkildə inkişaf edən ritmi hissəsindən istifadə edilir. İnsana qəflətən elə gəlir ki, o, dəli olub və sonda bu, isterikaya gətirib çıxarır... Gənclər müəyyən müddət bu səslərin tə'sirinə mə'ruz qaldıqda onlarda depressiya, qıcıqlanma, təcavüzkarlıq hissləri baş qaldırır. Mahnıların mətnlərini araşdırmaq üçün özlərində səbr tapanlar tezliklə belə bir qənaətə gəlirlər ki, bu mətnlər, bir qayda olaraq, yeknəsəqdir. Onlarda valideynlərə, cəmiyyətə, bütün varlığa qarşı müqavimət təbliğ edilir. Anarxiya yaratmaq üçün zəruri şərait insanın bütün şəhvani hisslərini azad etməkdir ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur.»⁹³

Bə'zi mahnılarında rok müğənnilər açıqca iblisə sitayiş edirlər. Belə ki, Con Lennon ona müraciətlə deyirdi: «İnsanları elə indi, dərhal azad et, bunu yerinə yetir, bizim əlimiz havada qalıb... Biz sənə dualar bağırmaq istəyirik: İnsanları azad et... 666-dır sənin adın.»⁹⁴

Müasir dünyada iblisənə – misdiq ədəbiyyat artıq yuxarıda sadaladığım Krouli, yaxud Lavey kimi yazıçıların əsərləri ilə məhdudlaşmır. Onlardan başqa külli miqdarda daha zərif, daha çox ziyalılalar

tərəfindən istifadə edilən iblisənə kitablar da var. Onların müəlliflərinin ad çeşidi də çox zəngindir: K. Kastanyeda, H. Mayrinq, Umberto Eko, Kristofer Faulerdən başlamış, Stiven Kinq, Artur Klark və hətta rus yazıçısı Dannil Andreyevə qədər.

70-ci illərdə dünya satanizm hindli cadugər don Xuanın şagirdlərinin əsərləri ilə də zənginləşdi. Karlos Kastanyed, Florində Donner, Tayşi Abelyarın kitabları vasitəsilə, narkotik bitkilərdən magik ayinlərdən istifadə etməklə don Xuanın davamçıları ruhlar dünyası ilə əlaqəyə girirdilər. Əksər hallarda bu, narkotik seanslar olurdu ki, cadugar-şarlatanlar onlara dini don geydirirdilər. Qərbdə məşhur olan bir çox musiqiçi, rəssam, şair ruhlular dünyasından geri qayıda bilmədi. «Misdiq ayinə aludə olmaqla, onlar narkotikdən həlak oldular. Karlos Kastanyedanın o dünya qüvvələrinə cəlb etdiyi və özlərinə qəsd edən minlərlə adamın taleyi isə bizim üçün həmişəlik qaranlıq qalacaqdır.»⁹⁵

Yalnız ABŞ-da bu iblissevərlərin əsərləri milyonlarla tirajla çap olunub. Bu nəşrlərin bir hissəsini ABŞ hökuməti maliyyələşdirib.

İblissevrlər hərəkəti demək olar ki, həmişə prezident-masonlar tərəfindən gizli şəkildə dəstəklənib. Lakin prezident Reyqandan başlayaraq, bu dəstək aşkar şəkil almağa başladı. 1987-ci ildə Reyqan «müasir Amerika həyatında satanizmin mühüm rolunu»⁹⁶ kütlə qarşısında e'tiraf etdi və seçicilərin bu hissəsinin mənafeələrinin nəzərə alınmasının zəruriliyini vurğuladı.

Reyqan hökuməti iblissevərlərin hüquqlarını genişləndirən bir sıra qərarlar da qəbul etdi:

–dövlət qulluğuna, o cümlədən dövlət vəzifələrinə qəbul zamanı iblissevərlərin hüquqlarının pozulmasına yol verməmək;

–«Amerikanın aparıcı görücülərini, okkultuçularını və nekromanlarını prezident və hökumət orqanlarına məsləhətlər vermək işinə cəlb etmək;

–dövlət material və sənədlərində iblissevərlərin hissələrini təhqir edəcək söz və ifadələrdən istifadəyə yol verməmək.⁹⁷

Amerika mətbuatı Reyqanın iblissevərlərə münasibətdə yeni siyasətini onun cəmiyyətə tə'sirini artırmaqla bağlı pragmatik addımı kimi dəyərləndirdi. Reyqan hökumətinin bə'zi üzvləri üçün onun bu qərarı əsil bayrama çevrildi. Deyilənə görə, «Helloyn» zamanı onlardan dördü sevincdən sərxoşluq dərəcəsinə qədər içmiş və soyunaraq, birbaşa stolun üstündə rəqs etmişdir.⁹⁸

Reyqandan sonra bütün prezidentlər müxtəlif ixtisaslı okkultuçuları rəsmi olaraq dövləti məsələlərlə bağlı məsləhətləşmələrə də'vət edirdilər.

Ən yeni iblisanə meyillər təkcə hökuməti deyil, ən iri şirkətləri də ehtiva etdi. Belə ki, 1 mart 1990-cı ildə televiziya aparıcısı Filo Donahyunun telesöylərindən birində «prokter en Gembl» şirkətinin rəhbərləri çıxış etdilər. Onlar tamaşaçılara iblis kilsəsinin davamçıları olmaları və gəlirlərinin bir hissəsini ona yardıma ayırmaları barədə mə'lumat verdilər.

Donahyunun «Bu e'tirafda öz biznesinizə zərər vura biləcəyinizdən qorxmursunuzmu?» sualına isə bu iblissevərlər belə cavab verdilər: «ABŞ-da bizə ziyan vura biləcək qədər xristian yoxdur». Tamamilə aşkardır ki, şirkət rəhbərlərində ABŞ əhalisinin böyük hissəsində satanizmə bu və ya digər şəkildə rəğbət olması barədə əminlik var.

Bundan sonra ABŞ-da iblissevərlər şirkətinin məhsullarının boykotu üçün e'tiraz və imza toplamaq kompaniyası başladı. Lakin hökumət dərhal iblissevərlərin şərəfini tutaraq imza toplayanlara dini azlıqlar haqqında qanunu pozduqlarını izah etdi.⁹⁹

SÖZARDI

Yaxın onilliklər ərzində ABŞ-ın vahid ərazi və birgə əhalisi olan dövlət kimi varlığı başa çatacaq. Əgər bu proses öz axarı ilə gedərsə, Amerikanın dağılması planetimiz üçün də faciəvi olacaq. Nüvə silahı və bəşəriyyətə qarşı iblisanə nifrətlə zəngin olan ABŞ bütün dünyanı da uçurma sürükləyə bilər. Ona görə də bəşəriyyət əks hərəkət başlamalı, bu faciəvi prosesin – ABŞ-ın gələcəkdəki parçalanmasını bütün – milli, irqi, maliyyə, iqtisadi, ekoloji və beynəlxalq xətləri üzrə tənzimlənməsi prosesinə rəvac verməlidirlər. İstənilən ictimai-siyasi fenomen kimi ABŞ-ın dağılması prosesi də çoxvariantlı ehtimali səciyyə daşıyır. Deməli, onu bir neçə ssenari üzrə proqnozlaşdırmaq və tənzimləmək mümkündür. Məsələ yalnız bizim seçəcəyimiz alətlərin toplusundan və səmərəliliyindən asılıdır. Tənzimləmə

şər imperiyasının zəif nöqtələrinə təsir vasitəsilə həyata keçiriləcək.

Dünya dövlətləri və xalqları bütün mümkün yollarla ABŞ-a müqavimət infrakstrukturu yaratmalıdır. Bunu, ilk növbədə, Birləşmiş ştatların dağıdılması üçün işləyən, bu prosesin uzun müddətli strateqiyasını işləyib hazırlayan, kütləvi informasiya vasitələrində aramsız və hərtərəfli təbliğ edən xüsusi mərkəzlər yaradılması vasitəsilə həyata keçirmək lazımdır.

Amerikanın tanrı əleyhinə, tüfeyli və totalitar xarakterli, onun mə'nəvi dəyərlərinin kasadlığını, amerikalıların əksəriyyətinin mə'nəvi-əxlaqi miskinliyini daim əyani nümunələr əsasında nümayiş etdirmək zəruridir.

MİLLİ PARÇALANMA

Milli parçalanma xəttini çəkərkən, ilk növbədə ABŞ-ın ayrı-ayrı ərazilərində, xüsusən də hindu rezervasiyalarında, alyaskada və havay adalarında həmçinin Texas, Nyumeksika, Florida və digər cənub ştatlarında milli və dini müqavimət qüvvələrinin hər tərəfli dəstəkləmək və fəallaşdırmaq, həmin qüvvələrin müstəqil qurumlar yaratmağa istiqamətləndirmək lazımdır. ABŞ tərəfindən qeyri-qanuni istila olmuş şimal ərazilərinin Meksikanın tərkibinə qaytarılması üçün meksikalılardan qiyamçı dəstələrin yaradılması və onların dəstəklənməsi də qanuni və ədalətli addımdır. Amerikadakı milli azlıqların ağır maddi və mə'nəvi durumu dünya ictimaiyyətinin daim diqqət mərkəzində olmalı, hətta lazım gələrsə, ABŞ-ın əsarətdə olan xalqları haqqında xüsusi memorandum

yaradılmasına, həmçinin ABŞ-a qarşı iqtisadi, siyasi və digər sanksiyaların tətbiqinə əl atılmalıdır.

İRQİ PARÇALANMA qara qulların xəlifələri ilə ağdəriliilər arasındakı dönməz ziddiyyətlərə əsaslanır. Qara dəriliilər indi də irqi ayrı-seçkiliyə mə'ruz qalırlar_ki, bu da özünün həyatın bütün sahələrində, ilk növbədə mədəniyyətdə və əməyin ödənişində göstərir. Zənci hərəkətlərinə onların ədalət uğrunda mübarizələrində yardımçı olmaq, həmçinin zəncilərin çoxluq təşkil etdikləri yerlərdə zənci özünüidarələrinin yaradılması üçün sə'yləri dəstəkləmək, gələcəkdə bu qurumların, təcridcən müvafiq ştatlar hüddudlarında müstəqilləşməsinə nəzərdə tutmaq lazımdır.

MALİYYƏ PARÇALANMASININ qaçılmazlığını Amerikanın pul və qiymət siyasətinin yuxarıda sadaladığımız xüsusiyyətləri şərtləndirir. Çox güman ki, bu parçalanma kortəbii baş verəcək, lakin onun tənzimlənməsi də mümkündür. Bunun üçün, birincisi, dollardan «qaçmaq» yolu ilə onun qondarma dəyərinin dağıdılmasına dəstək vermək lazımdır. Məqsədə nail olmaq üçün «çətin» anda bazara çoxlu dollar çıxarmaq, sonra isə onunla əməliyyatlardan imtina etmək, səciyyəvi zəncirvari reaksiya xüsusiyyətinə malik birja təlatümü yaratmaq lazımdır. İkincisi, yanacaq və xammalın dünya qiymətlərinin islahına can atmaq, bunun üçün sona məhsuldan əldə edilməsi nəzərdə tutulan gəlirdən tutulmalı olan vergilərin həmin qiymətlərə daxil edilməsinə can atmaq zəruridir. Üçüncüsü, transmilli korporasiyaların əməliyyatlarına hər tərəfli maliyyə nəzarəti təşkil etmək, onların üzərinə daxili hesablaşmalar zamanı dünya qiymətlərindən istifadə etmək təəhhüdünü qanunvericilik qaydasında qoymaq, o cümlədən, keyfiyyətini nəzərə alaraq, işçi qüvvəsinin dəyərini də bura daxil etmək lazımdır.

İQTİSADİ PARÇALANMA istehlak yarışı ilə bəşəriyyətin real imkanları arasında artmaqda olan uyğunsuzluqdan irəli gəlir. Dağdan üzü aşağı buraxılan tormuzsuz avtomobil kimi, ABŞ iqtisadiyyatı da artıq dayana bilmir, çünki özünüməhdudlaşdırma mexanizminə malik deyil. Ekstensif inkişaf imkanları artıq tükənmişdir. Ən müasir texnologiyalar da istehlak yarışı nəticəsində ehtiyatların kəsəlməsindən bütövlükdə geri qalır. Odur ki, öz istehlak iqtisadiyyatını doyuzdurmaq üçün ABŞ başqalarının payına daha çox şərik çıxmalıdır ki, hazırkı şəraitdə bu, xeyli çətinləşmişdir.

Uzun on illiklər boyu daha çox başqa dövlətlərin iqtisadi talanına istiqamətlənərək, dünya qiymətləri və dolların qondarma qiyməti ilə fırldaqçılıq edərək ABŞ yüksək texnologiyalar sahəsində də lider mövqeyini ardıcıl olaraq əldən verirdi. Əgər 70-ci illərin əvvəllərində dünyada yüksək texnologiyalar ixracının 30%-i ABŞ-ın payına düşürdüsə, 80-ci illərdə bu pay 21%-ə düşdü, 90-cı illərin axırında isə 5-10 %-dən artıq olmayacaq. Yüksək texnologiyalar sayəsində liderlik rolu Yaponiyanın və Asiyanın bir sıra milli dövlətlərinin əlinə keçir.

İqtisadi imkanları ilə daim artan istehlak tələbatı arasındakı kəskin uyğunsuzluq üzündən 90-cı illərin ikinci yarısı 2000-ci illərin əvvəllərində ABŞ uzun sürən iqtisadi böhran dövrünə qədəm qoyacaq.

EKOLOJİ PARÇALANMA iqtisadi parçalanma ilə oxşardır. O, təbiətin təbii imkanları ilə ABŞ-ın istehlakçı iqtisadiyyatının ona tə'siri 'arasındakı tarazlığın kəskin şəkildə pozulmasından doğur. Dünya birliyi ABŞ-ın üzərinə yer planetinə vurduğu ziyana bərabər bir vergi qoymalıdır.

BEYNƏLXALQ PARÇALANMA ABŞ-ın digər ölkələrlə münasibətdə təcavüzkar-istehlakçı siyasətinin nəticəsidir və həmin ölkələrin bir çox sakinləri də Amerikanın tüfeyli

səciyyəsinə dərk etməkdədir. ABŞ ilə digər ölkələrin mütləq əksəriyyəti arasında ziddiyyətlər dərinləşməkdədir və Amerikanın öz daxili quruluşu bunları aradan qaldırmağa imkan vermir. Bir çox ölkələrdə keçirilən sorğulardan göründüyü kimi, bəşəriyyətin böyük hissəsi Amerikaya və amerikalılara nifrət edir, bu ölkənin məhvini, ləğvini ədalətli həll kimi qəbul edir.

Amerika özünün qanunauyğun sonuna doğru irəliləməkdədir və bu özünü ilk növbədə, ənənəvi Amerika dəyərlərinin süqutunda göstərir.

Harris institutunun ABŞ-da apardığı sosioloji sorğu göstərdi ki, amerikalıların yalnız 17 %-i daha yüksək həyat səviyyəsi əldə edilməsinə can atmağa hazırdır, halbuki onların 70%-i ixtiyarlarında yalnız ən əsas əmtəələr və xidmətlər qalmaq şərti ilə həyatı daha yaxşı qurmağı öyrənməyə razıdırlar. Rə'i soruşulanların cəmi 22%-i daha səmərəli texniki sistemlərin yaradılmasına tərəfdar olmuş, əksəriyyət (66%) daha humanist həyat tərzini yaradılmasını üstün tutmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, ən anti-humanist sistem də insanın daxilindəki insaniyyət hissini məhv etməyə qadir deyil. Anti-humanist sistemlər quran Çingiz xan və Hitler insanın ilahi təbiətilə ziddiyyətə girdikləri üçün məhvləri labüd idi. Amerika da elə bu səbəbdən məhvə məhkumdur və mütləq məhv olacaq.

QEYDLƏR

1. Zonbart V. Yəhudilər və təsərrüfat həyatı. 1 hissə, SPb., 1911, s. 39
- 2.
- 3.
- 4.
5. Yenə orada, s. 6
6. Yenə orada
7. Yenə orada, s. 13
8. Yenə orada, s. 14; Sonralar Nyuport Nyu-yorkun ərazisinə qatıldı.
9. Yenə orada
10. Yenə orada, s. 8, 13.
11. Burada nə irəlidə (ayrıca qeyd olunan hallardan başqa) ABŞ-da hindu soyqırımına dair faktlar məşhur alim M. Stinqlin «Tomoqavksız hindular» əsərindən verilir. M., 1984.
12. Zombart V, Göş. əsəri, s. 45.
13. Olduğum mason lojalarında rəsm əsərlərini və portretləri şəxsən görmüşəm.
14. Moromarko M. Göş. əsəri, s. 105-106; Çernilovski E. M. Dövlət və hüququn ümumi tarixi. M., 1973, s. 257.
- 15.
16. Çernilovski E.M. Göş. əsəri, s. 264.
- 17.
- 18.
19. Yenə orada
20. Moromarko M. Göş. əsəri, s. 166.
21. Moromarko M. Göş. əsəri, s. 14.
22. Yenə orada, s. 19.
- 25.

26. Kalaiç D. Dolların rəmzləri haqqında, Literaturnaya Rossiya, 8/ 1/ 1993.

27. Təsadüfü deyil ki, A.Kestler xəzərlər haqqında öz əsərini «13-cü nəsil» adlandırır /bax:

28. Bir çox ölkələrdə, məsələn Fransada yalnız «azad daş yonanlar» arasında yayılan «Akasiya» adlı mason jurnalı çap edilir.

29. Sitat: Devis D. Kapitalizm və onun mədəniyyəti. M., 1949, s. 378.

30. Devis D. Göş. əsəri, s. 382-383.

31.

32. Zombart V. Göş. əsəri, s. 44-45

33. Yenə orada, s. 41

34. Onlar hamısı mason lojalarına mənsubdur.

35. Sitat: Eperson R. Gözə görünməz əl. SPb., 1996, s. 241.

36. Bu yaxınlarda öz mə'suqlarından biri tərəfindən öldürülən məşhur modelyer-sodomit (uşaqbaz) C.Versaçelin e'trafına görə: «Maneken və fotomodel qadınların əksəriyyəti gəlir mənbəyinə görə varlı adamlar üçün adi fahişələrdir.» (1995, №3)

37. Nyu-york tayms. Həftəlik icma (rus dilində). 28 sentiyabr-11 noyabr 1993.

38.

39. Pravoslav rahib Serafim (Rouz) bu barədə çoxdan danışdı. Onun üçün «disney istibdadi» bayağılıq, insanı həqiqətə aparan yoldan təcrid edən maniə idi. Amerika ailəni müdafiə assosiasiyası ABŞ xristianlarını «Uolt Disney» şirkətini baykota səslədi. Şirkətin assosiasiya tərəfindən tərtib olunmuş «nailiyyətləri» siyahısına aşağıdakılar daxil idi: dinin alçaldılması, təhqiri-4 dəfə, pornoqrafiya-3 dəfə, digər «nailiyyətlər» - narkomaniya, uşaqbazlıq, söyüşçüllük-hərəsi bir dəfə. Şirkətin prezidenti mason Ayznerə baykot e'lan edən yüz minlərlə açıqca göndərilmişdir/A.

- 40.
- 41.
42. Sonradan yəhudi D. Rabin İsrailə köçdü və orada çox hörmətli, nifuzlu bir adam oldu.
43. Sitat: Provaslov Rusiya, 1977, №20, s. 6.
44. Gizli biliklə tovlama, M., 1997, s.47.
- 45.
46. Literaturnaya Rossiya, 8/1/1993
47. Finansovıye izvestiya, 8/10/1996
48. İzvestiya, 14/04/1993
49. Sitat: Mokşanski V.M. Yəhudi məsələsinin mahiyyəti. Buenas-Ayres, 1957, s. 40.
50. İzvestiya, 5/1/1994
51. Yenə orada; Qərb hökumətləri və yəhudi bankirlərinin narkotik alveri « » kitabında ətraflı təsvir edilib.
52. Yenə orada
- 53.
54. (Amerikalı sənayeçi Henri Ford yəhudi zorakılığına qarşı məşhur mübariz, «Beynəlxalq yəhudilik» kitabının naşiri idi. Lakin həyatına edilən bir neçə qəsddən və müflis olmaq təhlükəsi ilə qarşılaşdıqdan sonra o öz baxışlarından imtina etdi və fəal masona çevrildi).
- 55.
- 56.
57. (kitab masonlar arasında istifadə üçün nəzərdə tutulub, açıq mətbuatda çap edilməməlidir; onunla Tüson (Arizona) şəhərinin mason lojasının kitabxasında tanış olmuşam).
58. Yenə orada, s. 241-242
59. Yenə orada, s. 136-147
60. Yenə orada, s. 146-147
- 61.
- 62.

63.

64.

65.

66.

67. Novoye russkoye slovo (Nyu-york), 20/04/1989.

68.

69.

70. Burada və irəlidə çap olunmuş sorğu nəticələri göstərilir.

71. «Əhdi-cədid»ə görə, mənşəy e'tibarı ilə iudaizm həmişə satanizm, iblisə sitayişin bütün təzahürlərinin ən əsas mənbəyi. Təsadüfə deyil ki, bütün iblissevərlər cəmiyyətləri yəhudi kabbalasından öz mərasimlərində istifadə edirlər.

72. Steffon Ceffri. Satanizm və yeni bütperəstlik. M.,1997, s. 81

73. Yenə orada

74.

75. Steffon C. Gös. əsəri, s. 80-81

76. Yenə orada, s. 98-99

77.

78.

79.

80.

81. Steffon C. Gös. əsəri, s. 86-90

82. 70-ci illərin sonu 80-cı illərin əvvəllərində Lavey Sanfransiskoya, oradan da İsrailə köçdü və indi də oradadır. Laveyin ABŞ-da yaşayan qızı isə satanizmin əsas kahinidir.

83. İblissevərlərin müxtəlif qruplarında bayramların keçirilmə tarixi fərqli ola bilər. Lakin oktyabrın 29-u ilə noyabrın 2-si arasında onların demək olar ki, hər birində hər hansı bir bayram mərasimi keçirilir. İosif Brenna özünün «Zülmət səltənəti» kitabında iblisənə bayramları sadalayır.

Bunlardan ən önəmli sayılanları – müqəddəs Valpurki, müqəddəs Vinebald, müqəddəs Eyhard günləri, «iblis» və «şeytan» şənlikləri, yaz və payız gecə-gündüz bərabərlikləri, yay və qış günəş qarşı durmaları, həmçinin hər il aprelin 26-a keçirilən «baş» bayram – V...

84.

85. Steffon C. Gös. əsəri, s. 95

86.

87.

88.

89.

90.

91. Pravoslav Rusiya, 1992 №18, s. 14

92. Bu barədə daha ətraflı bax:

93. Todd Con. İblisin buxovunda. Kuban. 1993, №9-10, s.

60

94. Sitat: Todd C. Gös. əsəri, s. 60.

95. «Gizli bilik»lə tovlama. M., 1997.

96.

97. Yenə orada

98. Yenə orada

99.

Mündəricat

ŞƏR İMPERİYASININ SONU.....	3
ÖN SÖZ.....	6
ABŞ-IN ŞƏR İMPERİYASI KİMİ TƏŞƏKKÜLÜ	8
ABŞ YƏHUDİ-MASON RUHUNUN KRİSTALLAŞMASI.....	20
ABŞ-YƏHUDİ-MASON SİVİLİZASIYASININ ŞƏR SİMASININ RƏMZİ KİMİ.....	31
İQTİSADI TUFAYLİLİYİN ZİRVƏSİ	46
BƏŞƏRİYYƏTİN VÜCUDUNA YAPIŞMIŞ ZƏLİ	60
QÜDRƏTLİ MASON SUPERDÖVLƏTİ	65
ƏHDİ-CƏDİDƏ QARŞI.....	78
ABŞ ƏHALİSİNİN YƏHUDİLƏRƏ MÜNASİBƏTİ.....	85
SATANİZMİN RƏSMİ DƏSTƏKLƏNMƏSİ.....	87
SÖZARDI	103
MİLLİ PARÇALANMA.....	104
QEYDLƏR.....	108